

AZƏRBAYCAN RESPUBLİKASININ TƏHSİL NAZİRLİYİ
AZƏRBAYCAN RESPUBLİKASININ DAXİLİ İŞLƏR NAZİRLİYİ

POLİS AKADEMİYASI

İxtisasın şifri və adı: 050212-Hüquqşünaslıq

«CİNAYƏT-AXTARIŞ HÜQUQU»

FƏNNİ ÜZRƏ

SEMİNAR DƏRSLƏRİ ÜÇÜN
TƏDRİS-METODİKİ VƏSAİT

(Əlavə və dəyişikliklərlə)

Azərbaycan Respublikası Təhsil
Nazirliyinin 01.04.2015-ci il tarixli
321 Nəli əmri ilə təsdiq olunmuşdur.

Bakı – 2017

Tədris-metodiki vəsait əlavə və dəyişikliklər edilməklə Polis Akademiyasının «Daxili işlər orqanlarının əməliyyat-axtarış fəaliyyəti» kafedrasında hazırlanmışdır.

Elmi redaktorlar:

DİN-in Polis Akademiyasının rəisi,
polis general-mayoru, hüquq üzrə
fəlsəfə doktoru, dosent

Nazim Əliyev

DİN-in Polis Akademiyası rəisinin
tədris və elmi işlər üzrə müavini,
polis polkovniki, hüquq elmləri
doktoru, professor, əməkdar müəllim

Mahir Əhmədov

Tərtib edənlər:

DİN-in Polis Akademiyasının«Daxili işlər
orqanlarının əməliyyat-axtarış fəaliyyəti»
kafedrasının rəisi, polis polkovniki

Famil Muradov

DİN-in Polis Akademiyasının «Daxili işlər
orqanlarının əməliyyat-axtarış fəaliyyəti»
kafedrasının baş müəllimi, polis
polkovnik-leytenantı

Nurəddin Salmanzadə

Rəy verənlər:

DİN-in Polis Akademiyasının «Cinayət prosesi»
kafedrasının rəisi, polis polkovniki, hüquq
üzrə fəlsəfə doktoru, dosent

Səyyad Ağayev

AMEA-nın Hüquq və İnsan Haqları
İnstitutunun «Dövlət Təhlükəsizliyinin
Hüquqi Təminatı» şöbəsinin müdiri,
hüquq üzrə fəlsəfə doktoru, dosent

Bəxtiyar Əliyev

METODİKİ GÖSTƏRİSLƏR

Ölkəmizdə həyata keçirilən islahatlar, yeni təfəkkürün formalaşması və inkişafı hər bir fəaliyyət sahəsində olduğu kimi, hüquq-mühafizə fəaliyyətində də köklü dəyişikliklərin aparılması və sivil dövlətlərə uyğun olaraq təkmilləşdirilməsi üçün əlverişli zəmin yaradır. Bütün bunlar nəzərə alınaraq, bu istiqamətdə müvafiq proqramlar əsasında tədbirlər görülür, geniş islahatlar aparılır. Bunlardan biri də hüquq-mühafizə orqanları əməkdaşlarının biliklərə və peşə vərdişlərinə yiyələnmələri istiqamətində görülən işlər və bununla əlaqədar təhsil sistemində aparılan islahatlardır. Onun əsas məqsədi beynəlxalq standartlara uyğun, geniş dünyagörüşünə, dərin və hərtərəfli biliyə, yüksək peşə hazırlığına malik, xalqına, vətəninə sadıq mütəxəssislər hazırlamaqdır ki, bu da bununla əlaqədar çox vacib və aktual vəzifələri irəli sürür. Bu vəzifələrin həyata keçirilməsi vahid məqsədə nail olunmasına, cinayətkarlığa qarşı mübarizənin müasir dövrün tələblərinə uyğun səviyyədə təmin edilməsi sahəsində hərtərəfli, dərin biliyə, yüksək peşə vərdişi və qabiliyyətinə, iradəli, insanpərvər, yaradıcı və s. xüsusiyyətlərə malik olan hüquq-mühafizə orqanlarının əməkdaşlarının hazırlanmasına istiqamətlənməlidir.

Hüquq-mühafizə orqanlarının cinayətkarlığa qarşı mübarizə istiqamətində təşkilati-hüquqi fəaliyyət formalarından biri əməliyyat-axtarış fəaliyyətidir. Həmin orqanlar üzərinə düşən vəzifə və funksiyaları əsasən bu fəaliyyətin vasitəsilə yerinə yetirirlər. Əməliyyat-axtarış fəaliyyətinin üsul, metod, qüvvə və vasitələrinin tətbiqi cinayətlərin qarşısının alınması və açılmasında mühüm rol oynayır. Belə ki, narkotiklərin və silahların qanunsuz dövriyyəsi, mü-təşəkkil cinayətkarlıq, terrorçuluq, korrupsiya kimi cəmiyyət üçün yüksək dərəcədə təhlükəli təzahürlərin gizli xarakter daşması, həmçinin maliyyə, texniki, mühafizə və s. təminatları onlara qarşı mübarizədə əsasən gizli qüvvə, vasitə, metod və formalardan istifadənin zəruriliyini tələb edir. Lakin nəzərə almaq lazımdır ki, əməliyyat-axtarış fəaliyyətinin uzun müddət əsas etibarilə qeyri-aşkar

formada, qanunqüvvəli, o cümlədən təşkilati səciyyəli normativ aktlarla təşkil edilib həyata keçirilmiş, ayrıca bir elm sahəsi kimi tədqiq olunmamışdır. Bütün bu amillər isə hüquqi, sivil, demokratik dövlətin əsas prinsiplərindən olan insan hüquq və azadlıqlarının, qanunçuluğun təmin edilməsi ilə tam uzlaşmamış, cəmiyyətdə müxtəlif neqativ hallara səbəb olmuşdur.

Ötən dövrlə müqayisədə müasir dövrdə aparılan elmi-nəzəri və təcrübi əhəmiyyətli, daha geniş həcmdə fundamental elmi tədqiqatların aparılması əməliyyat-axtarış fəaliyyətinin elm sahəsi kimi tanınmasına zəmin yaratmışdır. Bununla yanaşı, əməliyyat-axtarış fəaliyyətinin ilk növbədə qanunla nizamlanması, onun daha dərinləndirilməsini və cinayətkarlığa qarşı mübarizədə daha səmərəli tətbiqini, insan hüquq və azadlıqlarına hörmətlə yanaşma münasibətlərini zərurət və reallığa çevrilməsinə kömək etmişdir.

28 oktyabr 1999-cu ildə qəbul edilmiş «Əməliyyat-axtarış fəaliyyəti haqqında» Azərbaycan Respublikasının ilk Qanunu əməliyyat-axtarış fəaliyyətini ölkəmizdə qanuniləşdirilmiş və cəmiyyətdə bu fəaliyyət haqqında qanun çərçivəsindən kənara çıxan və əxlaq prinsiplərinə zidd olan təsəvvürlərin aradan qaldırılmasına xidmət etmişdir. Əməliyyat-axtarış fəaliyyətinin sosial qanunauyğunluğu və ictimai zəruriliyi onun hüquq-mühafizə və xüsusi xidmət fəaliyyətinin mühüm tərkib hissəsi olmasından, qanunvericilik qaydasında təsbit edilməsindən irəli gəlmişdir.

«Əməliyyat-axtarış fəaliyyəti haqqında» Azərbaycan Respublikası Qanununun preambulasında qeyd edilir ki, bu qanun əməliyyat-axtarış fəaliyyətinin həyata keçirilməsi ilə bağlı hüquqi münasibətləri tənzimləyir və əməliyyat-axtarış tədbirlərinin tətbiqində hüquqi təminatlar sistemini müəyyən edir. Hüquq nəzəriyyəsinə görə hüququn bu və ya digər sahəsinin formalaşması üçün əsas iki amilin mövcud olması tələb olunur. Birincisi ondan ibarətdir ki, müəyyən qrup münasibətlərin hüquqla tənzimlənməsinə obyektiv zərurət yaransın və həmin münasibətlər eynicinsli olsun. Digər əlamət isə ondan ibarətdir ki, hüquq sahəsi özünəməxsus tənzimləmə metodlarına malik olsun. Bu baxımdan əməliyyat-axtarış

fəaliyyətinin həyata keçirilməsi ilə bağlı yaranan münasibətlər eynicinsli olub, formalaşmaqda olan cinayət-axtarış hüququnun tənzimlədiyi ictimai münasibətlərdir. Dövlətin cinayətkar qəsdlərə qarşı qeyri-aşkar üsullarla mübarizə fəaliyyəti uzun tarixi keçmişə malik olduğundan, onu təşkil edən ictimai münasibətlərin xüsusiləşərək, eyni bir qrup halını alması təbiidir. Əlavə olaraq qeyd etmək lazımdır ki, cinayət-axtarış hüququ dövlətlə vətəndaş arasında sonuncunun cinayət törətməsi, yaxud da cinayət törətməkdə kifayət qədər şübhəli olması ilə əlaqədar olaraq kompleks tədbirlərin həyata keçirilməsi ilə bağlı meydana gələn ictimai münasibətləri tənzimləyir. Bu baxımdan cinayət-axtarış hüququnun müstəqil hüquq sahəsi kimi hüquq sahələri sistemində xüsusi yeri vardır.

Cinayət-axtarış hüququnun hüququn müstəqil sahəsi kimi qəbul edilməsi, obyektiv olaraq həmin hüquq sahəsini öyrənən eyni adlı elm sahəsinin mövcudluğunu da qəbul etməyi zəruri edir. Məhz bu baxımdan cinayət-axtarış hüququ elmi cinayət-axtarış hüququ, onun tədqiqat prinsipləri, tarixi, inkişaf perspektivləri və s. haqqında baxışlar, ideyalar və biliklər sistemindən ibarətdir. Cinayət-axtarış hüququ elminin qarşısında bir sıra vəzifələr durur. **Bu vəzifələr aşağıdakılardan ibarətdir:**

1. Cinayət-axtarış hüququnun müstəqil hüquq sahəsi kimi fundamental nəzəri problemlərini işləyib hazırlamaq;
2. Bu sahədə qanunvericiliyin təkmilləşdirilməsi üçün elmi tövsiyələr vermək;
3. Xarici dövlətlərin bu sahədəki təcrübəsini öyrənmək;
4. Hüquq-mühafizə orqanlarının əməliyyat-axtarış fəaliyyətini öyrənib ümumiləşdirmək.

Qeyd olunanlardan belə bir nəticəyə gəlmək olar ki, «Cinayət-axtarış hüququ» tədris fənni kimi hüquq-mühafizə orqanları üçün hüquqşünas kadrların hazırlanmasına xidmət edir və dövlətin hüquqi fəaliyyət forması olan əməliyyat-axtarış fəaliyyətinin elmi-nəzəri tədqiqinə əsaslanan biliklər sistemindən ibarətdir. Bu sistem fənnin predmeti nəzərə alınmaqla müəyyən edilmişdir.

«Cinayət-axtarış hüququ» fənni üzrə Polis Akademiyasının «Daxili işlər orqanlarının əməliyyat-axtarış fəaliyyəti» kafedrasının əməkdaşları tərəfindən tərtib edilmiş proqrama əməliyyat-axtarış fəaliyyətinin hüquqi və elmi-nəzəri əsaslarının öyrənilməsi barədə mövzular daxil edilmişdir. Bu baxımdan «Cinayət-axtarış hüququ» fənninin ali təhsilli hüquqşünas kadrlar hazırlayan Polis Akademiyasında tədris olunması məqsəduyğundur. Fikrimizcə, əməliyyat-axtarış fəaliyyətinin hüquqi tənzimlənməsini, nəzəri-elmi əsaslarını bilmədən, yaxşı əməliyyat müvəkkili, tədqiqatçı və müstəntiq olmaq mümkün deyildir.

Odur ki, «Cinayət-axtarış hüququ» fənninin məqsədyönlü təyinatı Polis Akademiyası kursantlarını gələcəkdə əməliyyat-axtarış fəaliyyətini qanunauyğun formada həyata keçirən savadlı mütəxəssis kimi hazırlamaqdan, onlara xidməti vəzifələrini peşəkarcasına yerinə yetirmək üçün zəruri olan kompleks bilik və bacarıqları öyrətməkdən ibarətdir.

Fənnin əsas vəzifələri kursantlara aşağıdakıları öyrətməkdən ibarətdir:

- cinayət-axtarış hüququnun tənzimləmə predmetini və metodlarını;
- əməliyyat-axtarış fəaliyyətinin məqsədini və vəzifələrini;
- cinayətkarlığa qarşı mübarizədə əməliyyat-axtarış fəaliyyətinin rolu və əhəmiyyətini;
- əməliyyat-axtarış fəaliyyətinin prinsiplərini və onların mahiyyətini;
- əməliyyat-axtarış fəaliyyəti haqqında qanunvericiliyi və cinayət-axtarış hüquq normalarını;
- əməliyyat-axtarış fəaliyyətinin həyata keçirilməsi ilə bağlı münasibətləri və onların məzmun və xüsusiyyətlərini;
- əməliyyat-axtarış fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar insan və vətəndaş hüquq və azadlıqlarının təminatlarını, onların hüquqi əsaslarını;
- əməliyyat-axtarış fəaliyyəti subyektlərinin vəzifələrini, hüquqlarını, səlahiyyətlərinin həddini;

- əməliyyat-axtarış fəaliyyəti subyektlərinin sosial, maddi-texniki və maliyyə təminatını;
- əməliyyat-axtarış fəaliyyətini həyata keçirən orqanları və onların işinin təşkili əsaslarını;
- əməliyyat-axtarış fəaliyyətini həyata keçirmək səlahiyyətinə malik vəzifəli şəxslərin kateqoriyasını;
- əməliyyat-axtarış tədbirlərinin mahiyyətini və hüquqi əsaslarını;
- əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsinin səbəb və əsaslarını;
- əməliyyat-axtarış tədbirlərinin təşkili və həyata keçirilməsinin əsaslarını;
- əməliyyat-axtarış tədbirlərinin tətbiqinin şərtlərini;
- əməliyyat-axtarış fəaliyyətinin informasiya təminatının əsaslarını;
- əməliyyat-qeydiyyat işinin hüquqi əsasını və mahiyyətini;
- əməliyyat-axtarış tədbirlərinin nəticələrindən istifadə edilməsinin şərtlərini və hüquqi əsaslarını;
- əməliyyat-axtarış fəaliyyətinin subyektlərinə kömək göstərilməsinin ümumi əsaslarını;
- əməliyyat-axtarış fəaliyyətinə nəzarətin təşkilini və həyata keçirilməsini.

«Cinayət-axtarış hüququ» fənninin mənimsənilməsi əməliyyat-axtarış fəaliyyətinin həyata keçirilməsinin qanunauyğunluqlarının öyrənilməsinə nəzərdə tutur. Bunun üçün həmin qanunauyğunluqların əks olunduğu elmi əsərləri, normativ hüquqi aktları, təcrübi materialları, məqalələri, monoqrafiyaları oxumaqla, bu sahədə biliklər əldə olunmalıdır.

Digər tədris fənləri kimi, «Cinayət-axtarış hüququ» fənni də məntiqi cəhətdən ardıcıl düzülmüş mövzular məcmusundan ibarətdir. Bu baxımdan fənnin sistemi onun predmeti ilə müəyyən edilir. Fənnin tədrisi 11 mövzu ilə əhatə olunur və məzmunu mühazirə dərslərində və seminar məşğələlərində öyrənilir. Əgər hər hansı bir mövzu bu və ya digər səbəbdən (xəstə və ya xidmətdə

olduğuna görə və s.) kursantlar tərəfindən öyrənilməmiş qalarsa, yaranmış boşluq mövzu üzrə nəzərdə tutulmuş dərs vəsaitləri və digər əlavə ədəbiyyatlar müstəqil oxunmaqla aradan qaldırılmalıdır. Kursantlar müstəqil hazırlıq zamanı çətinliklərlə rastlaşarsa, məsləhət üçün müəllimə müraciət etməlidirlər.

Dərs vəsaitlərinin və digər əlavə ədəbiyyatların öyrənilməsi əməliyyat-axtarış fəaliyyəti haqqında qanunvericiliyin öyrənilməsi ilə paralel getməlidir. Qanunvericiliyə müraciət etmədən, «Cinayət-axtarış hüququ» fənnini tam şəkildə öyrənmək olmaz, yalnız dərslik, dərs vəsaitləri və s. mənbələrlə kifayətlənmək olmaz. Bunun üçün kursantlar mövzulara hazırlaşarkən, əməliyyat-axtarış fəaliyyəti haqqında qanunvericiliyə aid olan normativ hüquqi aktları – Azərbaycan Respublikasının Konstitusiyasını, Azərbaycan Respublikasının «Əməliyyat-axtarış fəaliyyəti haqqında» Qanununu, digər qanunları, Azərbaycan Respublikası Prezidentinin Fərman və Sərəncamlarını, Nazirlər Kabinetinin əməliyyat-axtarış fəaliyyəti sahəsinə aid məsələləri tənzimləyən qərarlarını və Daxili İşlər Nazirliyinin normativ hüquqi aktlarını oxumalı və öyrənməlidirlər.

«Cinayət-axtarış hüququ» fənninin öyrənilməsi prosesində kursantlar dövrü mətbuatda və müvafiq rəsmi internet saytlarında dərc olunan materialları oxumalıdırlar. Belə ki, mətbuat səhifələrində əməliyyat-axtarış fəaliyyətinin təşkili və həyata keçirilməsinin hüquqi tənzimlənməsi, bu sahədə mövcud olan problemlər barədə materiallarla mütəmadi tanışlıq kursantlar tərəfindən «Cinayət-axtarış hüququ» fənninin dərindən mənimsənilməsinə kömək edəcək. Bu baxımdan Daxili İşlər Nazirliyinin məlumat bülleteninin, «Mübariz keşikdə» qəzetinin, o cümlədən «Azərbaycan», «Respublika» və «Xalq» qəzetlərinin mütəmadi izlənməsi məqsədmüvafiqdir. Eyni zamanda, elmi məqalələrin və monoqrafiyaların oxunması mühüm əhəmiyyət kəsb edir. Bu baxımdan elmi jurnallar içərisində «Polis Akademiyasının elmi xəbərləri», «Hüquqi dövlət və qanun», «Qanunvericilik toplusu» və s. kimi jurnalların oxunması tövsiyə edilir. Bu jurnallarda əməliyyat-axtarış fəaliyyətinin təşkilinə, həyata keçirilmə-

sinə, hüquqi tənzimlənməsinin şərhinə, təcrübi əsaslarına həsr olunmuş məqalələrə, eləcə də yeni qəbul olunmuş normativ hüquqi aktlara rast gəlmək olar.

«Cinayət-axtarış hüququ» fənni üzrə seminar məşğələləri əsasən aşağıdakı metodlarla aparılır:

- müzakirəyə çıxarılmış seminar məşğələ və özünüyoxlama sualları üzrə kursantlarla fərdi qaydada yazılı və şifahi sorğuların keçirilməsi;

- müzakirəyə çıxarılan seminar məşğələ suallarına əsasən diskussiya (fikir mübadiləsi) aparılması;

- müəllimin müəyyən etdiyi mövzuda disput keçirilməsi;

- referatlarla çıxış;

- kursantlar tərəfindən sərbəst işlərin icrası;

- tövsiyə olunmuş elmi məqalələrin və monoqrafiyaların müzakirəsi;

- kollokvium;

- «dəyirmi masa»;

- viktorina.

Kursantlar təqdim edilən tədris-metodiki vəsaitin köməkliyi ilə «Cinayət-axtarış hüququ» fənni üzrə seminar məşğələ dərslərinə hazırlaşarkən, **aşağıdakı metodiki tələblərə riayət etməlidirlər:**

- mühazirələrin və seminar məşğələ suallarının konspektləşdirilməsi məcburi xarakter daşıyır;

- kursantlar hər mövzu üzrə tövsiyə edilən normativ hüquqi aktları və nəzəri mənbələrin əsas müddəalarını öyrənməli və konspektləşdirməlidirlər;

- kursantlar seminar məşğələsinə hazırlaşarkən, müzakirə ediləcək sualların cavablarını öyrənməli və yerinə yetirilməsi nəzərdə tutulmuş tapşırıqları icra etməlidirlər;

- referatlar və sərbəst işlər kursantlar tərəfindən müstəqil olaraq tərtib olunur, yoxlanılması və qiymətləndirilməsi üçün müəllimə təhvil verilir;

- mühazirə və seminar məşğələ dərslərində iştirak etməyən, həmçinin mənfi qiymət alan kursantlar həmin mövzunu mənimsə-

dikdən sonra, müəllimə cavab verməli, habelə həmin mövzu üzrə verilmiş tapşırıqların yerinə yetirilməsinin yoxlanılması üçün dəftərlərini müəllimə təqdim etməlidirlər.

Tədris-metodiki vəsaitdə hər bir mövzu üzrə seminar məşğələ sualları, həmin suallara hazırlaşmaq üçün metodiki göstərişlər, seminar məşğələsi üzrə tapşırıqlar və özünüyoxlama sualları öz əksini tapmışdır.

Tədris-metodiki vəsaitdə həmçinin mövzular üzrə tövsiyə edilən ədəbiyyat siyahısı göstərilmiş, referat və sərbəst işlərin yazılması üçün müvafiq mövzu və suallar nəzərdə tutulmuşdur.

Fənnin öyrənilməsi zamanı yaranmış bütün suallar üzrə məsləhət almaq üçün müəllimə oxuyan və ya seminar məşğələlərini keçirən müəllimlərə müraciət etmək lazımdır.

FƏNN ÜZRƏ TƏDRİS OLUNAN MÖVZULAR:

1. Cinayət-axtarış hüququnun anlayışı, predmeti və metodları.
2. Cinayət-axtarış hüququnun prinsipləri.
3. Cinayət-axtarış hüququnun prinsipləri.
4. Cinayət-axtarış hüquq münasibətləri.
5. Əməliyyat-axtarış fəaliyyətinin subyektləri.
6. Vətəndaşların konstitusion hüquqlarını məhdudlaşdırmayan əməliyyat-axtarış tədbirləri.
7. Vətəndaşların konstitusion hüquqlarını məhdudlaşdıran əməliyyat-axtarış tədbirləri.
8. Əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi üçün səbəblər və əsaslar.
9. Əməliyyat-qeydiyyat işi və əməliyyat-axtarış fəaliyyətinin nəticələrindən istifadə edilməsi.
10. Əməliyyat-axtarış fəaliyyətinin subyektlərinə kömək göstərilməsi.
11. Əməliyyat-axtarış fəaliyyətinə nəzarət.

MÖVZU 1.

Cinayət-axtarış hüququnun anlayışı, predmeti və metodları.

Seminar məşğələ sualları:

1. Cinayət-axtarış hüququnun anlayışı, predmeti və metodları.
2. Əməliyyat-axtarış fəaliyyətinin anlayışı, məqsədi və vəzifələri.
3. Cinayət-axtarış hüququnun digər hüquq sahələri ilə qarşılıqlı əlaqəsi.
4. Cinayət-axtarış hüququ elminin predmeti və prinsipləri.

Metodiki göstərişlər

Məşğələnin məqsədi:

1. Cinayət-axtarış hüququnun mahiyyəti, tənzimləmə predmeti, metodları və vəzifələri barədə təsəvvür yaratmaq və biliklər əldə etmək. Bu hüquq sahəsinin öyrənilməsinin daxili işlər orqanlarının fəaliyyətində əhəmiyyəti barədə məlumat əldə etmək.
2. Əməliyyat-axtarış fəaliyyətinin anlayışı, məqsədi və vəzifələrini öyrənmək. Bu fəaliyyət barədə təsəvvür yaratmaq və cinayət-karlığa qarşı mübarizədə əhəmiyyəti barədə məlumat əldə etmək.

3. Cinayət-axtarış hüququnun hüquq sahələri sistemində yeri, rolu və digər hüquq sahələri ilə qarşılıqlı əlaqəsi barədə məlumat və bilik əldə etmək.

4. Cinayət-axtarış hüququ elminin tədqiqat predmeti və prinsipləri barədə məlumat və biliklər əldə etmək.

Mövzuya hazırlaşarkən, ilk növbədə tövsiyə olunan ədəbiyyatlara və normativ hüquqi aktlara istinad etməklə, onun öyrənilməsinin məqsədini, əhəmiyyətini təhlil etmək lazımdır.

Seminar məşğələsinin birinci sualına hazırlaşarkən, cinayət-axtarış hüququnun anlayışını, onu hüquq sahəsi kimi şərtləndirən əsas elementləri, nəzəri əsaslarını, bu hüquq sahəsinin nizama saldığı münasibətləri, onların dairəsini və məzmununu öyrənmək lazımdır. Sual üzrə eyni zamanda cinayət-axtarış hüququnun metodlarını, hüquqi nizamasalmada rolu və əhəmiyyətini öyrənmək lazımdır.

İkinci suala hazırlaşarkən, əməliyyat-axtarış fəaliyyətinin anlayışı, məqsədi, vəzifələri, bu fəaliyyəti xarakterizə edən səciyyəvi xüsusiyyətləri, onun cinayətkarlığa qarşı mübarizədə əhəmiyyəti və həyata keçirilən digər fəaliyyət formalarından fərqli xüsusiyyətləri öyrənilməlidir. Əməliyyat-axtarış fəaliyyətinin vəzifələri öyrənilərkən, hər bir vəzifənin mahiyyəti ayrılıqda təhlil olunmalıdır.

Mövzunun üçüncü sualına hazırlaşarkən, tövsiyə olunmuş ədəbiyyatlara istinad olunmaqla, cinayət-axtarış hüququnun yaranması, formalaşmasını zəruri edən hallar təhlil olunmalı, onun hüquq sahələri sistemində yeri və rolu öyrənilməlidir. Öyrənilərkən, cinayət-axtarış hüququnun cinayət hüququ, cinayət-prosessual hüquq, cəza-icra hüququ, mülki hüquq, konstitusiyaya hüququ, əmək hüququ, inzibati hüquq və s. ilə qarşılıqlı əlaqəsi təhlil olunmalı və bu əlaqəni şərtləndirən əsas amillərə, onun yaranmasına səbəb olan hüquqi faktlara diqqət yetirilməli, bununla əlaqədar biliklər əldə olunmalıdır.

Dördüncü suala hazırlaşarkən, cinayət-axtarış hüquq elminin tədqiqat predmeti və prinsipləri təhlil olunaraq öyrənilməlidir. Öyrənilərkən tarixilik, sistemlilik, obyektivlik və elmilik prinsiplərinin hər biri ayrılıqda təhlil olunmalı və mahiyyəti öyrənilməlidir.

Seminar məşğələ üzrə tapşırıqlar:

1. Mövzu üzrə tövsiyə edilmiş ədəbiyyatları oxumaq, seminar məşğələ sualları üzrə hazırlaşmaq və konspektləşdirmək.

2. «Əməliyyat-axtarış fəaliyyəti haqqında» Azərbaycan Respublikası Qanununun 1-ci maddəsini əzbər öyrənmək.

3. «Əməliyyat», «axtarış» və «latent» sözlərinin mənasını öyrənmək və konspektləşdirmək.

Özünüoxlama sualları:

1. Cinayət-axtarış hüququnun anlayışı və mahiyyəti.

2. Cinayət-axtarış hüququnun tənzimləmə predmeti.

3. Cinayət-axtarış hüququnun tənzimləmə predmetinin əsas elementləri.

4. Cinayət-axtarış hüququnun metodları.

5. Sərəncam metodunun mahiyyəti və hüquqi tənzimləmədə rolu.

6. Qadağan metodunun mahiyyəti və hüquqi tənzimləmədə rolu.

7. İcazə metodunun mahiyyəti və hüquqi tənzimləmədə rolu.

8. Əməliyyat-axtarış fəaliyyətinin anlayışı.

9. Əməliyyat-axtarış fəaliyyətini xarakterizə edən əsas xüsusiyyətlər.

10. Əməliyyat-axtarış fəaliyyətinin məqsədi.

11. Əməliyyat-axtarış fəaliyyətinin vəzifələri.

12. Əməliyyat-axtarış fəaliyyətinin cinayətkarlığa qarşı mübarizədə rolu və əhəmiyyəti.

13. Cinayət-axtarış hüququnun yaranmasını və formalaşmasını şərtləndirən amillər.

14. Cinayət-axtarış hüququnun hüquq sahələri sistemində yeri və rolu.

15. Cinayət-axtarış hüququnun konstitusiyaya hüququ ilə əlaqəsi.

16. Cinayət-axtarış hüququnun cinayət hüququ ilə əlaqəsi.

17. Cinayət-axtarış hüququnun cinayət-prosessual hüquqla əlaqəsi.

18. Cinayət-axtarış hüququnun mülki və əmək hüququ ilə əlaqəsi.

19. Cinayət-axtarış hüququn cəza-icra hüququ ilə əlaqəsi.

20. Cinayət-axtarış hüququ elminin tədqiqat predmeti.

21. Cinayət-axtarış hüququ elminin prinsipləri.

22.«Cinayət-axtarış hüququ» fənninin sistemi.

Ədəbiyyat:

1. Azərbaycan Respublikasının Konstitusiyası. 12 noyabr 1995-ci il. mad. 12, 13, 24-71.

2. Azərbaycan Respublikasının «Polis haqqında» Qanunu. 28 oktyabr 1999-cu il. mad. 3-15, 17, 19.

3. Azərbaycan Respublikasının «Əməliyyat-axtarış fəaliyyəti haqqında» Qanunu. 28 oktyabr 1999-cu il. mad. 1, 3, 4.

4. Ş.Hüseynov, B.Əliyev, E.İsmayılov. «Əməliyyat-axtarış fəaliyyəti haqqında» Qanun sxemlərdə və əməliyyat-axtarış qanunvericiliyi». Dərs vəsaiti. Bakı, 2008. səh. 18, 19.

5. F.Muradov, N.Salmanzadə. «Cinayət-axtarış hüququnun əsasları». Dərs vəsaiti. Bakı, 2014. səh. 5-27.

6. F.Məmmədov, M.Mustafayev. «Cinayət-axtarış hüququnun əsasları». Dərs vəsaiti. Bakı, 2000. səh. 5-23, 31-40.

7. Ş.Hüseynov, R.Nəsirov, E.Muradov. «Əməliyyat-axtarış fəaliyyətinin əsasları». Dərs vəsaiti. Bakı, 2008. səh. 10-18, 27-35.

8. F.Muradov, N.Salmanzadə. «Cinayət-axtarış hüququnun əsasları. 100 suala 100 cavab». Dərs vəsaiti. Bakı, 2014. səh. 12-21.

9. F.Muradov, N.Salmanzadə. «Cinayət-axtarış hüququnun əsasları fənni üzrə sxemlər albomu». Dərs vəsaiti. Bakı, 2015. səh. 5-14.

10. K.Səlimov, Ş.Hüseynov və başqaları. «Əməliyyat-axtarış fəaliyyətinin əsasları». Dərs vəsaiti. Bakı, «Çaşıoğlu» nəşriyyatı, 2008. səh. 15-42.

11. V.V.Lazarev. «Ümumi hüquq və dövlət nəzəriyyəsi». Dərslik. Bakı, «Qanun» nəşriyyatı, 2007. səh. 195-203.

12. A.Ö.Şumilov. «Osnovi uqolovno-rozısknoqo prava». Uçebnoe posobie. Moskva, 2000. ctr. 4-26.

MÖVZU 2.

Cinayət-axtarış hüququnun prinsipləri.

Seminar məşğələ sualları:

1. Cinayət-axtarış hüququnun prinsiplərinin anlayışı, sistemi, rolu və əhəmiyyəti.
2. Cinayət-axtarış hüququnun ümumhüquqi prinsipləri və onların mahiyyəti.

3. Cinayət-axtarış hüququnun sahələrarası prinsipləri və onların mahiyyəti.

4. Cinayət-axtarış hüququnun sahəvi prinsipləri və onların mahiyyəti.

Metodiki göstərişlər

Məşğələnin məqsədi:

1. Cinayət-axtarış hüququnun prinsipləri, onların mahiyyəti və hüquqi nizamasalmada əhəmiyyəti barədə biliklər əldə etmək.

2. Cinayət-axtarış hüququnun ümumhüquqi, sahələrarası və sahəvi prinsiplərinin sistemi və təcrübi əhəmiyyəti barədə məlumat əldə etmək.

Mövzuya hazırlaşarkən, ilk növbədə tövsiyə olunan ədəbiyyat və normativ hüquqi aktlara istinad etməklə, onun öyrənilməsinin məqsədini, əhəmiyyətini təhlil etmək lazımdır.

Seminar məşğələnin birinci sualına hazırlaşarkən, hüququn prinsiplərinin nəzəri əsaslarını təhlil etmək, prinsiplərin normayarıdıcı və hüquqtəbqiədici fəaliyyətin müəyyən edilməsində, hüquqi tənzimləmə mexanizminin fəaliyyət göstərməsindəki əhəmiyyəti barədə məlumat əldə etmək lazımdır. Eyni zamanda, dövlət orqanlarının, o cümlədən əməliyyat-axtarış fəaliyyətini həyata keçirmək səlahiyyətinə malik orqanların fəaliyyətinin və vətəndaşların hərəkətlərinin hüquqiliyinin dəyərləndirilməsində, hüquqi düşüncənin, hüquq mədəniyyətinin formalaşdırılmasında, hüquq sisteminin möhkəmləndirilməsində rolu və əhəmiyyəti barədə biliklər əldə olunmalıdır. Sual üzrə cinayət-axtarış hüququnun sistemi və bu sistemə daxil olan prinsiplərin dairəsi öyrənilməlidir. Eyni zamanda, həmin sistemə daxil olan prinsiplərin cinayət-axtarış hüquq münasibətlərinin tənzimlənməsində və eləcə də, əməliyyat-axtarış fəaliyyətinin həyata keçirilməsində rolu və əhəmiyyətini öyrənmək lazımdır.

İkinci sual üzrə cinayət-axtarış hüququnun ümumhüquqi prinsiplərinin hər birinin mahiyyəti təhlil olunmalı, normativ hüquqi aktlara, əsas etibarilə, Azərbaycan Respublikasının Konstitusiyasına

və «ƏAF haqqında» Azərbaycan Respublikasının Qanununa istinad etməklə, təcrübi fəaliyyətlə əlaqəli şəkildə öyrənilməlidir. Öyrənilərkən əməliyyat-axtarış fəaliyyətinin həyata keçirilməsi zamanı insan və vətəndaş hüquq və azadlıqlarının təmin olunmasının mahiyyəti, hüquqi əsasları, bununla əlaqədar əməliyyat-axtarış fəaliyyəti haqqında qanunvericilikdə təsbit olunmuş qadağalar, əməliyyat-axtarış tədbirlərinin tətbiqi ilə əlaqədar insan və vətəndaş hüquq və azadlıqlarının məhdudlaşdırılmasının əsasları, əməliyyat-axtarış fəaliyyəti subyektinin hərəkəti nəticəsində hüquq və azadlıqları pozulmuş şəxslərin şikayət hüququ və şikayətlərə baxılma qaydası təhlil olunmalıdır.

Üçüncü və dördüncü suallar üzrə cinayət-axtarış hüququnun sahələrarası və sahəvi prinsiplərinin hər birinin mahiyyəti barədə ayrıca məlumat əldə olunmalı, əldə olunan biliklər nəzəri, hüquqi və təcrübi cəhətdən təhlil olunmalıdır. Təhlil zamanı fikirlər hüquqi və təcrübi baxımdan əsaslandırılmalıdır.

Seminar məşğələ üzrə tapşırıqlar:

1. Mövzu üzrə tövsiyə edilmiş ədəbiyyatları oxumaq, seminar məşğələ sualları üzrə hazırlaşmaq və konspektləşdirmək.
2. Azərbaycan Respublikasının «Əməliyyat-axtarış fəaliyyəti haqqında» Qanununun 3 və 4-cü maddələrini xüsusi olaraq konspektləşdirmək və əzbər öyrənmək.
3. Cinayət-axtarış hüququnun prinsiplərinin tətbiqinə dair fər-di qaydada təcrübi misallar hazırlamaq.
4. «Prinsip», «humanizm», «operativlik» və «kəspirasiya» sözlərinin mənasını öyrənmək və konspektləşdirmək.

Özünüyoxlama sualları:

1. Prinsipin anlayışı və mahiyyəti.
2. Cinayət-axtarış hüququnun prinsiplərinin anlayışı və mahiyyəti.
3. Əməliyyat-axtarış fəaliyyətinin həyata keçirilməsində prinsiplərin rolu və əhəmiyyəti.

4. Cinayət-axtarış hüququnun prinsiplərinin sistemi.
5. Cinayət-axtarış hüququnun ümumhüquqi prinsipləri.
6. Qanunçuluq prinsipi və onun mahiyyəti.
7. Humanistlik prinsipi və onun mahiyyəti.
8. İnsan hüquq və azadlıqlarına hörmət prinsipi.
9. Əməliyyat-axtarış fəaliyyətində insan hüquq və azadlıqlarının təmin olunmasının formaları.
10. Əməliyyat-axtarış fəaliyyətində insan hüquq və azadlıqlarının təmini üçün qanunvericilikdə müəyyən olunmuş təminatlar.
11. Əməliyyat-axtarış fəaliyyətində insan hüquq və azadlıqlarının məhdudlaşdırılması əsasları və qaydası.
12. ƏAF subyektlərinin hərəkəti nəticəsində hüquqları pozulmuş şəxslərin şikayət hüququnun təmin edilməsi, onun hüquqi əsası.
13. ƏAF subyektlərinin hərəkəti nəticəsində hüquqları pozulmuş şəxslərin şikayət etdiyi orqanlar və onların şikayətlərinə baxılması.
14. Əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsində bərabərlik və onun mahiyyəti.
15. Cinayət-axtarış hüququnun sahələrarası prinsipləri.
16. Qanunla qorunan ictimai münasibətləri cinayətkar qəsdlərdən müdafiə etmək prinsipinin mahiyyəti.
17. İşlərin icraatının obyektivliyi və tamlığı.
18. Operativlik prinsipi və onun mahiyyəti.
19. Nəzarət prinsipi və onun mahiyyəti.
20. Cinayət-axtarış hüququnun sahəvi prinsipləri.
21. Konspirasiya prinsipi və onun mahiyyəti.
22. Aşkar və gizli iş üsullarının uzlaşdırılması prinsipi və onun mahiyyəti.
23. Konfidentlərdən istifadə edilmə prinsipi və onun mahiyyəti.
24. Həmləvərlik prinsipi və onun mahiyyəti.
25. Planlılıq prinsipi və onun mahiyyəti.

Ədəbiyyat:

1. Azərbaycan Respublikasının Konstitusiyası. 12 noyabr 1995-ci il. mad. 12, 24-71.

2. Azərbaycan Respublikasının «Polis haqqında» Qanunu. 28 oktyabr 1999-cu il. mad. 3-6.

3. Azərbaycan Respublikasının «Əməliyyat-axtarış fəaliyyəti haqqında» Qanunu. 28 oktyabr 1999-cu il. mad. 3, 4, 6-10, 13, 14, 16, 17.

4. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsi. Bakı, 2000. mad.442-452.

5. Azərbaycan Respublikasının «Vətəndaşların müraciətləri haqqında» Qanunu. 30 sentyabr 2015-ci il.

6. Azərbaycan Respublikasının «Vətəndaşların hüquq və azadlıqlarını pozan qərar və hərəkətlərdən (hərəkətsizlikdən) məhkəməyə şikayət edilməsi haqqında» Qanunu. 11 iyun 1999-cu il.

7.«Daxili işlər orqanlarında vətəndaşların müraciətlərinə baxılması qaydası haqqında» Təlimat. DİN-in 05.01.2009-cu il tarixli 1 nömrəli əmri ilə təsdiq edilmişdir.

8.Ş.Hüseynov, B.Əliyev, E.İsmayılov. «Əməliyyat-axtarış fəaliyyəti haqqında» Qanun sxemlərdə və əməliyyat-axtarış qanunvericiliyi». Dərs vəsaiti. Bakı, 2008. səh. 22-29 və 24-30.

9.F.Muradov, N.Salmanzadə. «Cinayət-axtarış hüququnun əsasları». Dərs vəsaiti. Bakı, 2014. səh. 28-46.

10.F.Muradov, N.Salmanzadə. «Cinayət-axtarış hüququnun əsasları. 100 suala 100 cavab». Dərs vəsaiti. Bakı, 2014. səh. 21-24 və 46-52.

11.F.Muradov, N.Salmanzadə. «Cinayət-axtarış hüququnun əsasları fənni üzrə sxemlər albomu». Dərs vəsaiti. Bakı, 2015. səh. 15-19 və 31-35.

12.F.Məmmədov, M.Mustafayev. «Cinayət-axtarış hüququnun əsasları». Dərs vəsaiti. Bakı, 2002. səh. 42-52.

13.Ş.Hüseynov, R.Nəsirov, E.Muradov. «Əməliyyat-axtarış fəaliyyətinin əsasları». Dərs vəsaiti. Bakı, 2008. səh. 46-60.

14. K.Səlimov, Ş.Hüseynov və başqaları. «Əməliyyat-axtarış fəaliyyətinin əsasları». I kitab. Bakı, «Çaşıoğlu» nəşriyyatı, 2008. səh. 43-60.

15. A.Ö.Şumilov. «Osnovi uqolovno-rozısknoqo prava». Uçebnoe posobie. Moskva, 2000. str. 28-33.

MÖVZU 3.

Cinayət-axtarış hüququnun mənbələri.

Seminar məşğələ sualları:

1. Cinayət-axtarış hüququnun mənbələrinin anlayışı və növləri.
2. Əməliyyat-axtarış fəaliyyətinin hüquqi əsaslarının anlayışı, mahiyyəti və sistemi.
3. Cinayət-axtarış hüquq normalarının anlayışı, təsnifatı və növləri.
4. Əməliyyat-axtarış fəaliyyəti sahəsində yaranan ictimai münasibətləri tənzimləyən qanunqüvvəli normativ hüquqi aktlar, onun sistemi və hüquqi tənzimləmədə əhəmiyyəti.

Metodiki göstərişlər

Məşğələnin məqsədi:

1. Cinayət-axtarış hüququnun mənbələri barədə biliklər əldə etmək.

2. Əməliyyat-axtarış fəaliyyətini nizamlayan normativ hüquqi aktların sistemi barədə məlumat əldə etmək və onun təcrübədə tətbiqi qaydalarını öyrənmək.

Mövzuya hazırlaşarkən, tövsiyə olunan ədəbiyyatlara və normativ hüquqi aktlara istinad etməklə, onun öyrənilməsinin məqsədini, DİO-nun fəaliyyətində əhəmiyyətini təhlil etmək lazımdır.

Seminar məşğələsinin birinci sualına hazırlaşarkən, cinayət-axtarış hüququnun mənbələrini, onun növlərini və ümumi xarakteristikasını təhlil etməklə öyrənmək lazımdır. Təhlil zamanı normativ hüquqi aktlar, normativ müqavilələr, hüquqi adətlər cinayət-axtarış hüququnun mənbəyi kimi araşdırılmalıdır. Bundan əlavə, cinayət-axtarış hüququnun beynəlxalq-hüquqi mənbələri də öyrənilməlidir. Öyrənərkən, nəzəri və hüquqi mənbələrə istinad olunmaqla, təhlillər aparılmalı, fikirlər əsaslandırılmalıdır.

Məşğələnin ikinci sualına hazırlaşarkən, əməliyyat-axtarış fəaliyyəti haqqında qanunvericilik təhlil olunmalı, bu sahədə yaranan ictimai münasibətlərin nizamlanma səviyyəsi öyrənilməlidir. Sonra, sistemli olaraq qanunvericiliyə daxil olan normativ hüquqi aktlar və onların məzmunu öyrənilməlidir. Əsas diqqət «Əməliyyat-axtarış fəaliyyəti haqqında» Azərbaycan Respublikasının Qanununa yetirilməlidir. Belə ki, Qanunun təyinatı və strukturu təhlil olunub öyrənilməlidir.

Üçüncü sual üzrə tövsiyə olunmuş ədəbiyyatlara və normativ hüquqi aktlara istinad edilməklə, cinayət-axtarış hüquq normaları, onların səciyyəvi xüsusiyyətləri, təsnifatı və növləri öyrənilməli, nəzəri və təcrübi misallarla fikirlər əsaslandırılmalıdır.

Dördüncü suala hazırlaşarkən, əməliyyat-axtarış fəaliyyətini tənzimləyən və əməliyyat-axtarış qanunvericiliyi sisteminə daxil olan Azərbaycan Respublikası Prezidentinin, Nazirlər Kabinetinin müvafiq normativ hüquqi aktları, onların məzmunu öyrənilməlidir. Sual üzrə eyni zamanda, əməliyyat-axtarış fəaliyyətini həyata keçirən mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktları, onların məzmunu və hüquqi tənzimləmədə əhəmiyyəti öyrənilməlidir. Öyrənərkən, bu sistemə daxil olan normativ hüquqi

aktlara istinad olunmalı, fikirlər hüquqi cəhətdən əsaslandırılmalıdır.

Seminar məşğələ üzrə tapşırıqlar:

1. Mövzu üzrə tövsiyə edilmiş ədəbiyyatları oxumaq, seminar məşğələ sualları üzrə hazırlaşmaq və konspektləşdirmək.

2. Azərbaycan Respublikasının «Əməliyyat-axtarış fəaliyyəti haqqında» Qanununun 2-ci maddəsini əzbər öyrənmək.

3. Əməliyyat-axtarış fəaliyyətinin qanunqüvvəli normativ hüquqi aktlarla nizamlanmasına dair fərdi qaydada misallar hazırlamaq.

4. Cinayət-axtarış hüquq normalarına və onların tərkib elementlərinə dair qanunvericiliyə istinad olunmaqla, fərdi qaydada misallar hazırlamaq.

5. «Hipoteza», «dispozisiya», «sanksiya», «blanket» və «definitiv» sözlərinin mənasını öyrənmək və konspektləşdirmək.

Özünüoxlama sualları:

1. Cinayət-axtarış hüququnun mənbələrinin anlayışı.

2. Cinayət-axtarış hüququnun mənbələrinin növləri.

3. Cinayət-axtarış hüququnun milli mənbələri.

4. Normativ müqavilələr cinayət-axtarış hüququnun mənbəyi kimi.

5. Cinayət-axtarış hüququnun beynəlxalq-hüquqi mənbələri.

6. Əməliyyat-axtarış fəaliyyətinin nizamasalma səviyyəsi.

7. Əməliyyat-axtarış fəaliyyətinin hüquqi əsaslarının anlayışı və mahiyyəti.

8. Əməliyyat-axtarış fəaliyyəti haqqında qanunvericilik və onun sistemi.

9. «Əməliyyat-axtarış fəaliyyəti haqqında» Azərbaycan Respublikası Qanununun təyinatı və strukturu.

10. Əməliyyat-axtarış fəaliyyəti haqqında qanunvericilik sisteminə daxil olan qanunqüvvəli normativ hüquqi aktlar.

11. Əməliyyat-axtarış fəaliyyəti sahəsində yaranan münasibətləri tənzimləyən Azərbaycan Respublikası Prezidentinin normativ hüquqi aktları.

12. Əməliyyat-axtarış fəaliyyəti sahəsində yaranan münasibətləri tənzimləyən Azərbaycan Respublikası Nazirlər Kabinetinin normativ hüquqi aktları.

13. Əməliyyat-axtarış fəaliyyətini həyata keçirən mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktları.

14. Cinayət-axtarış hüquq normalarının anlayışı və tərkib elementləri.

15. Cinayət-axtarış hüquq normalarının təsnifatı və növləri.

16. Cinayət-axtarış hüququnun maddi və prosessual normaları.

17. Cinayət-axtarış hüququnun səlahiyyətverici, qadağanedici və məcbureddici normaları.

18. Cinayət-axtarış hüququnun xüsusiləşdirilmiş normaları (təsbitedici, definitiv və prinsip normaları).

Ədəbiyyat:

1. Azərbaycan Respublikasının Konstitusiyası. 12 noyabr 1995-ci il. mad. 93, 147-149, 151-158.

2. Azərbaycan Respublikasının «Normativ hüquqi aktlar haqqında» Konstitusiya Qanunu. 21 dekabr 2010-cu il.

3. Azərbaycan Respublikasının «Əməliyyat-axtarış fəaliyyəti haqqında» Qanunu. 28 oktyabr 1999-cu il. mad. 2.

4. Azərbaycan Respublikasının «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Qanunu. 28 iyun 2005-ci il. mad. 15, 24, 30-32.

5. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin 10 avqust 2012-ci il tarixli Q18-001-12 nömrəli qərarı ilə təsdiq edilmiş «Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin normativ hüquqi aktlarının hazırlanması və qəbul edilməsi qaydalarına dair» Təlimat.

6. Ş.Hüseynov, B.Əliyev, E.İsmayılov. «Əməliyyat-axtarış fəaliyyəti haqqında» Qanun sxemlərdə və əməliyyat-axtarış qanunvericiliyi». Dərs vəsaiti. Bakı, 2008. səh. 20-22.

7. F.Muradov, N.Salmanzadə. «Cinayət-axtarış hüququnun əsasları». Dərs vəsaiti. Bakı, 2014. səh. 47-72.

8. F.Muradov, N.Salmanzadə. «Cinayət-axtarış hüququnun əsasları. 100 suala 100 cavab». Dərs vəsaiti. Bakı, 2014. səh. 24-39.

9.F.Muradov, N.Salmanzadə. «Cinayət-axtarış hüququnun əsasları fənni üzrə sxemlər albomu». Dərs vəsaiti. Bakı, 2015. səh. 20-25.

10.F.Məmmədov, M.Mustafayev. «Cinayət-axtarış hüququnun əsasları». Dərs vəsaiti. Bakı, 2002. səh. 53-74.

11. K.Səlimov, Ş.Hüseynov, A.Mahmudov və başqaları. «Əməliyyat-axtarış fəaliyyətinin əsasları». Dərs vəsaiti. I kitab. Bakı, «Çaşıoğlu» nəşriyyatı, 2008. səh. 198-235.

12. Ş.Hüseynov, R.Nəsirov, E.Muradov. «Əməliyyat-axtarış fəaliyyətinin əsasları». Dərs vəsaiti. Bakı, 2008. səh. 69-83.

MÖVZU 4.

Cinayət-axtarış hüquq münasibətləri.

Seminar məşğələ sualları:

1. Cinayət-axtarış hüquq münasibətlərinin anlayışı, mahiyyəti və səciyyəvi xüsusiyyətləri.
2. Cinayət-axtarış hüquq münasibətlərinin quruluşu, tərkib elementləri.
3. Cinayət-axtarış hüquq münasibətlərinin növləri.

Metodiki göstərişlər

Məşğələnin məqsədi:

1. Cinayət-axtarış hüquq münasibətlərinin mahiyyəti və səciyyəvi xüsusiyyətləri barədə məlumat əldə etmək.
2. Əməliyyat-axtarış fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar münasibətlərin qurulması və hüquqi tənzimlənməsinin qanunauyğunluqlarını öyrənmək.

Mövzuya hazırlaşarkən, tövsiyə olunan ədəbiyyatlara, normativ hüquqi aktlara və digər dərs vəsaitlərinə istinad etməklə, onun öyrənilməsinin məqsədlərini və DİO əməkdaşlarının fəaliyyətində əhəmiyyətini təhlil etmək lazımdır.

Mövzunun birinci sualına hazırlaşarkən, cinayət-axtarış hüququnun anlayışı təhlil olunmalı, həmin münasibətlərin səciyyəvi xüsusiyyətləri barədə biliklər əldə olunmalıdır. Eyni zamanda, cinayət-axtarış hüquq münasibətlərinin yaranması, dəyişməsi və xitam olunması halları öyrənilməli, digər hüquq münasibətləri ilə qarşılıqlı əlaqələri barədə bilik əldə olunmalıdır.

Seminar məşğələnin ikinci sualı üzrə cinayət-axtarış hüququ sahəsində yaranan münasibətlərin tərkib elementləri öyrənilməlidir. Yəni, münasibətlərin obyekt, subyekt və həmin münasibətləri yaranan hüquqi faktlar təhlil olunmalıdır.

Seminar məşğələnin üçüncü sualı üzrə cinayət-axtarış hüquq münasibətlərinin təsnifatı üzrə növləri barədə biliklər əldə olunmalı, bu münasibətlərin hər bir növü təhlil olunmalı, onların məzmun və mahiyyəti, eyni zamanda onların yaranması, dəyişməsi və xitam olunması əsasları öyrənilməlidir.

Seminar məşğələ üzrə tapşırıqlar:

1. Mövzu üzrə tövsiyə edilmiş ədəbiyyatları oxumaq, seminar məşğələ sualları üzrə hazırlaşmaq və konspektləşdirmək.

2. Cinayət-axtarış hüquq münasibətlərinin növlərini təhlil etmək və təcrübi misallar hazırlamaq.

Özünüoxlama sualları:

1. Cinayət-axtarış hüquq münasibətlərinin anlayışı.
2. Cinayət-axtarış hüquq münasibətlərinin xüsusiyyətləri.
3. Cinayət-axtarış hüquq münasibətlərinin tərkib elementləri.
4. Cinayət-axtarış hüquq münasibətlərinin obyektli.
5. Cinayət-axtarış hüquq münasibətlərinin subyektli.
6. Cinayət-axtarış hüquq münasibətlərini yaradan hüquqi faktlar.

7. Cinayət-axtarış hüquq münasibətlərinin təsnifatı və növləri.
8. Hüquqi məzmununa görə cinayət-axtarış hüquq münasibətlərinin növləri.

9. Hüquqi faktların xarakterinə görə cinayət-axtarış hüquq münasibətlərinin növləri.

10. Subyektlərin hüquqi statusuna və əlaqə xarakterinə görə cinayət-axtarış hüquq münasibətlərinin növləri.

11. Sistem daxili cinayət-axtarış hüquq münasibətləri.
12. Sistemdən kənar cinayət-axtarış hüquq münasibətləri.
13. Konfidensial cinayət-axtarış hüquq münasibətləri.
14. Aşkar cinayət-axtarış hüquq münasibətləri.

Ədəbiyyat:

1. Azərbaycan Respublikasının «Əməliyyat-axtarış fəaliyyəti haqqında» Qanunu. 28 oktyabr 1999-cu il. mad. 5.

2. Ş.Hüseynov, B.Əliyev, E.İsmayılov. «Əməliyyat-axtarış fəaliyyəti haqqında» Qanun sxemlərdə və əməliyyat-axtarış qanunvericiliyi». Dərs vəsaiti. Bakı, 2008. səh. 30-31.

3. F.Muradov, N.Salmanzadə. «Cinayət-axtarış hüququnun əsasları». Dərs vəsaiti. Bakı, 2014. səh. 79-93.

4. F.Muradov, N.Salmanzadə. «Cinayət-axtarış hüququnun əsasları. 100 suala 100 cavab». Dərs vəsaiti. Bakı, 2014. səh. 39-46.

5. F.Muradov, N.Salmanzadə. «Cinayət-axtarış hüququnun əsasları. Sxemlər albomu». Dərs vəsaiti. Bakı, 2015. səh. 26-30.

6. F.Məmmədov, M.Mustafayev. «Cinayət-axtarış hüququnun əsasları». Dərs vəsaiti. Bakı, 2002. səh. 24-29.

7. V.V.Lazarev. «Ümumi hüquq və dövlət nəzəriyyəsi». Dərslük. Bakı, «Qanun» nəşriyyatı, 2007. səh. 209-227.

MÖVZU 5.

Əməliyyat-axtarış fəaliyyətinin subyektləri.

Seminar məşğələ sualları:

1. Əməliyyat-axtarış fəaliyyəti subyektlərinin anlayışı və təsnifatı.
2. DİO sistemində əməliyyat-axtarış fəaliyyətini həyata keçirən xidmətlər, onların əsas vəzifələri və təşkilinin prinsipləri.
3. Əməliyyat-axtarış fəaliyyəti subyektlərinin hüquqları, vəzifələri və səlahiyyətlərinin həddi.
4. Əməliyyat-axtarış fəaliyyəti subyektlərinin hüquqi və sosial müdafiəsi.

Metodiki göstərişlər

Məşğələnin məqsədi:

1.Əməliyyat-axtarış fəaliyyətini həyata keçirmək səlahiyyətinə malik subyektlər barədə məlumat əldə etmək, onların qanunla müəyyən olunmuş vəzifələri, hüquqları və səlahiyyətlərinin həddi barədə biliklər əldə etmək.

2.DİO-da əməliyyat-axtarış fəaliyyətini həyata keçirən orqanlar, onların sistemi, vəzifələri və işinin təşkili barədə biliklər əldə etmək, məlumatlanmaq.

3.Əməliyyat-axtarış fəaliyyəti subyektlərinin dövlət müdafiəsi, bu istiqamətdə həyata keçirilən tədbirlər, onun hüquqi əsası barədə biliklər əldə etmək.

Mövzuya hazırlaşarkən, ilk növbədə tövsiyə olunmuş ədəbiyyat və normativ hüquqi aktlara istinad etməklə, onun öyrənilməsinin məqsədini və DİO-nun fəaliyyətində əhəmiyyətini təhlil etmək lazımdır.

Seminar məşğələsinin birinci sualına hazırlaşarkən, «Əməliyyat-axtarış fəaliyyəti haqqında» Azərbaycan Respublikası Qanununun 5-ci, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 214-cü maddələrinə istinad etməklə, təhlillər aparılmalı, əməliyyat-axtarış fəaliyyətini həyata keçirən subyektlərin dairəsi, onların təsnifatı öyrənilməlidir.

Seminar məşğələsinin ikinci sualı üzrə daxili işlər orqanlarının cinayət-axtarış xidmətləri, onların vəzifələri, təşkilinin prinsipləri və onların mahiyyəti barədə biliklər əldə olunmalıdır. Həmin xidmətlərin strukturu, funksiyaları, vəzifələri və işinin xüsusiyyətləri təhlil olunmalıdır. Sual üzrə eyni zamanda cinayət-axtarış xidmətlərinin səlahiyyətləri təhlil olunmalı, əməliyyat-axtarış fəaliyyətini tam və ya məhdud həcmdə həyata keçirən orqanlar sistemli olaraq öyrənilməlidir. Öyrənilərkən, səlahiyyət baxımından sistemləşdirilməsinin mahiyyəti təhlil olunmalıdır.

Üçüncü suala hazırlaşarkən, «Əməliyyat-axtarış fəaliyyəti haqqında» Azərbaycan Respublikası Qanununun 6, 7 və 8-ci maddələri öyrənilib təhlil olunmalıdır. Əməliyyat-axtarış fəaliyyəti subyektlərinin Qanunun həmin maddələrində qeyd olunan hər bir vəzifəsinin, hüququnun və onlara qadağan olunan hərəkətlərin mahiyyəti ayrı-ayrılıqda araşdırılaraq öyrənilməlidir. Əldə olunmuş biliklər təcrübi cəhətdən əlaqələndirilməlidir.

Məşğələnin dördüncü sualına hazırlaşarkən, tövsiyə olunmuş ədəbiyyatlara, normativ hüquqi aktlara istinad etməklə, əməliyyat-axtarış fəaliyyəti subyektlərinin hüquqi və sosial müdafiəsinin mahiyyəti barədə biliklər əldə olunmalıdır. İlk növbədə, «Əməliyyat-axtarış fəaliyyəti haqqında» Azərbaycan Respublikası Qanununun 18-ci maddəsi təhlil olunmalıdır. Daha sonra, həmin Qanunun 14-cü maddəsi öyrənilməlidir. Burada əsas diqqət ƏAF subyektlərini məsuliyyətdən azad edən və onun hüquqi əsasına yönəldilməlidir. Sual üzrə eyni zamanda «Məhkəmə və hüquq-mühafizə orqanları işçilərinin dövlət müdafiəsi haqqında» Azərbaycan Respublikası Qanununun 5-12, 14-19-cu maddələri təhlil olunmalı, əməliyyat-axtarış fəaliyyətini həyata keçirən şəxslər barədə tətbiq edilən təhlükəsizlik tədbirləri və onların tətbiq olunmasının hüquqi əsasları öyrənilməlidir.

Seminar məşğələ üzrə tapşırıqlar:

1. Mövzu üzrə tövsiyə edilmiş ədəbiyyatları oxumaq, seminar məşğələ sualları üzrə hazırlaşmaq və konspektləşdirmək.

2. Azərbaycan Respublikasının «Əməliyyat-axtarış fəaliyyəti haqqında» Qanununun 5.6,7 və 8-ci maddələrini əzbər öyrənmək.

3. «Subyekt» sözünün mənasını öyrənmək və konspektləşdirmək.

Özünüoxlama sualları:

1. Əməliyyat-axtarış fəaliyyəti subyektlərinin anlayışı və təsnifatı.

2. Əməliyyat-axtarış fəaliyyətinin subyektə hesab olunan orqanlar.

3. Daxili işlər orqanlarının cinayət-axtarış xidmətləri və onların təşkilinin prinsipləri.

4. Təşkilati-idarəçilik prinsipi üzrə ixtisaslaşma.

5. Xətt prinsipi üzə ixtisaslaşma.

6. Əməliyyat-ərazi prinsipi üzrə ixtisaslaşma.

7. DİO sistemində əməliyyat-axtarış fəaliyyətini tam və məhdud həcmdə həyata keçirən orqanlar.

8. DİO-da əməliyyat-axtarış fəaliyyətini həyata keçirən vəzifəli şəxslərin təsnifatı.

9. Əməliyyat-axtarış fəaliyyəti subyektlərinin vəzifələri və onların mahiyyəti.

10. Əməliyyat-axtarış fəaliyyəti subyektlərinin hüquqları və onların mahiyyəti.

11. Əməliyyat-axtarış fəaliyyəti subyektlərinin səlahiyyətlərinin həddi.

12. Əməliyyat-axtarış fəaliyyəti subyektlərinin səlahiyyət bölgüsü.

13. Əməliyyat-axtarış fəaliyyəti subyektlərinin məsuliyyəti və onun növləri.

14. Əməliyyat-axtarış fəaliyyəti subyektlərinin məsuliyyətini istisna edən hallar.

15. Əməliyyat-axtarış fəaliyyəti subyektlərinin hüquqi müdafiəsi.

16. Əməliyyat-axtarış fəaliyyətinin subyektləri barəsində tətbiq olunan təhlükəsizlik tədbirləri.

17. Əməliyyat-axtarış fəaliyyətinin subyektləri barəsində təhlükəsizlik tədbirlərinin tətbiq olunmasının və ləğv edilməsinin əsasları.

18. Dövlət tərəfindən müdafiə olunan əməliyyat-axtarış fəaliyyəti subyektlərinin hüquq və vəzifələri.

19. Əməliyyat-axtarış fəaliyyəti subyektlərinin sosial müdafiəsi.

20. Əməliyyat-axtarış fəaliyyəti subyektlərinin maddi-texniki təminatı.

Ədəbiyyat:

1. Azərbaycan Respublikasının «Əməliyyat-axtarış fəaliyyəti haqqında» Qanunu. 28 oktyabr 1999-cu il. mad. 5-8, 14, 18, 21.

2. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsi. Bakı, 2000. mad. 86, 214.

3. Azərbaycan Respublikasının Cinayət Məcəlləsi. Bakı, 2000. mad. 36-38.

4. Azərbaycan Respublikasının «Məhkəmə və hüquq-mühafizə orqanları işçilərinin dövlət müdafiəsi haqqında» Qanunu. 11 dekabr 1998-ci il.

5. Azərbaycan Respublikası Prezidentinin 19 iyun 2001-ci il tarixli «Əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsində əməliyyat-axtarış fəaliyyəti subyektlərinin səlahiyyət bölgüsü haqqında» Fərmanı.

6. Ş.Hüseynov, B.Əliyev, E.İsmayılov. «Əməliyyat-axtarış fəaliyyəti haqqında» Qanun sxemlərdə və əməliyyat-axtarış qanunvericiliyi». Dərs vəsaiti. Bakı, 2008. səh. 24-36, 51-59, 75-78, 84-86.

7. F.Muradov, N.Salmanzadə. «Cinayət-axtarış hüququnun əsasları». Dərs vəsaiti. Bakı, 2014. səh. 115-172.

8. F.Muradov, N.Salmanzadə. «Cinayət-axtarış hüququnun əsasları. 100 suala 100 cavab». Dərs vəsaiti. Bakı, 2014. səh. 52-74.

9. F.Muradov, N.Salmanzadə. «Cinayət-axtarış hüququnun əsasları. Sxemlər albomu». Dərs vəsaiti. Bakı, 2015. səh. 36-51.

10. F.Məmmədov, M.Mustafayev. «Cinayət-axtarış hüququnun əsasları». Dərs vəsaiti. Bakı, 2002. səh. 86-107.

11.Ş.Hüseynov, R.Nəsirov, E.Muradov. «Əməliyyat-axtarış fəaliyyətinin əsasları». Dərs vəsaiti. Bakı, 2008. səh. 170-194.

12.Ş.Hüseynov və başq. «Daxili işlər orqanlarının əməliyyat-axtarış fəaliyyəti». Ümumi və Xüsusi hissə. Dərs vəsaiti. Bakı, 2011. səh. 216-222.

13. A.Ö.Şumilov. «Osnovı uqolovno-rozısknoqo prava». Uçebnoe posobie. Moskva, 2000. str. 73-79.

14. K.K.Qorəinov, V.S.Ovçinskiy, Q.K.Sinilov. «Operativno-rozısknaə deätelğnostğ». Uçebnik. Moskva, 2010. str. 153-186.

MÖVZU 6.

Vətəndaşların konstitusion hüquqlarını məhdudlaşdırmayan əməliyyat-axtarış tədbirləri.

Seminar məşğələ sualları:

1. Əməliyyat-axtarış tədbirlərinin anlayışı, mahiyyəti və hüquqi əsasları.

2. Əməliyyat-axtarış tədbirlərinin təsnifatı və növləri.

3. Vətəndaşların konstitusion hüquqlarını məhdudlaşdırmayan əməliyyat-axtarış tədbirləri, onların mahiyyəti, obyekt və subyektləri.

4. Vətəndaşların konstitusion hüquqlarını məhdudlaşdırmayan əməliyyat-axtarış tədbirlərinin tətbiqi qaydası və şərtləri.

Metodiki göstərişlər

Məşğələnin məqsədi:

1. Əməliyyat-axtarış tədbirlərinin mahiyyəti, hüquqi əsasları, təsnifatı və növləri barədə biliklər əldə etmək.

2. Əməliyyat-axtarış tədbirləri və cinayətkarlığa qarşı mübarizədə onların rolu və əhəmiyyəti barədə təsəvvür yaratmaq.

3. Vətəndaşların konstitusion hüquqlarını məhdudlaşdırmayan əməliyyat-axtarış tədbirlərinin mahiyyəti, onları həyata keçirən subyektlər barədə biliklər əldə etmək.

4. Əməliyyat-axtarış tədbirlərinin tətbiqinin ümumi şərtlərini, qaydalarını öyrənmək, bu sahədə peşə vərdişlərinə yiyələnmək.

Mövzuya hazırlaşarkən, ilk növbədə tövsiyə olunan ədəbiyyatlara və normativ hüquqi aktlara istinad etməklə, onun öyrənilməsinin məqsədini, DİO-nun fəaliyyətində, cinayətkarlığa qarşı mübarizədə əhəmiyyətini təhlil etmək lazımdır.

Seminar məşğələsinin birinci sualına hazırlaşarkən, əməliyyat-axtarış tədbirlərinin mahiyyətini, hüquqi əsaslarını təhlil etməli, onların cinayətkarlığa qarşı mübarizədə rolu və əhəmiyyəti barədə biliklər əldə olmalıdır.

Seminar məşğələsinin ikinci sualı üzrə əməliyyat-axtarış tədbirlərinin təsnifatı və növləri təhlil olunmalı, hansı əsaslarla təsnifləşdirildiyi və təsnifata uyğun olaraq növləri barədə biliklər əldə olunmalıdır. Müdavimlər suala cavab verərkən, fikirlərini hüquqi cəhətdən və təcrübi misallarla əlaqələndirməlidirlər.

Seminar məşğələsinin üçüncü sualına hazırlaşarkən, vətəndaşların konstitusion hüquqlarını məhdudlaşdırmayan əməliyyat-axtarış tədbirlərinin hər birinin ayrı-ayrılıqda mahiyyəti öyrənilməlidir. Öyrənilərkən, həmin tədbirlərin obyektı, həyata keçirmək səlahiyyətinə malik subyektlər təhlil olunmalıdır. Bununla əlaqədar, Azərbaycan Respublikası Prezidentinin 19 iyun 2001-ci il tarixli

«Əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsində əməliyyat-axtarış subyektlərinin səlahiyyət bölgüsü haqqında» Fərmanına istinad olunmalıdır.

Seminar məşğələsinin dördüncü sualı üzrə Azərbaycan Respublikasının «Əməliyyat-axtarış fəaliyyəti haqqında» Qanununun 10, 13-15-ci maddələri ilk növbədə öyrənilməli və təhlil olunmalıdır. Konstitusion hüquqları məhdudlaşdırmayan əməliyyat-axtarış tədbirlərinin tətbiqinin şərtləri, həyata keçirilmə qaydası və bununla əlaqədar digər hüquqi nizamlanma məsələlərinə dair biliklər əldə olunmalıdır. Tətbiqi şərtləri öyrənilərkən, təcrübi misallarla əlaqələndirilməlidir.

Seminar məşğələ üzrə tapşırıqlar:

1. Mövzu üzrə tövsiyə edilmiş ədəbiyyatları, normativ hüquqi aktları oxumaq, seminar məşğələ sualları üzrə hazırlaşmaq və konspektləşdirmək.

2. Azərbaycan Respublikasının «Əməliyyat-axtarış fəaliyyəti haqqında» Qanununun 10,13 və 14-cü maddələrini əzbər öyrənmək.

3. «Soraqlaşma», «kriminogen», «tədqiq» və «eksperiment» sözlərinin mənasını öyrənmək və konspektləşdirmək.

Özünüoxlama sualları:

1. Əməliyyat-axtarış tədbirlərinin anlayışı.
2. Əməliyyat-axtarış tədbirlərinin mahiyyəti.
3. Əməliyyat-axtarış tədbirlərinin hüquqi əsasları.
4. Əməliyyat-axtarış tədbirlərinin təsnifatı.
5. Əməliyyat-axtarış tədbirlərinin növləri.
6. Cinayətkarlığa qarşı mübarizədə əməliyyat-axtarış tədbirlərinin rolu və əhəmiyyəti.

7. Vətəndaşların konstitusion hüquqlarını məhdudlaşdırmayan əməliyyat-axtarış tədbirlərinin növləri.

8. «Vətəndaşların sorğusu» əməliyyat-axtarış tədbirinin mahiyyəti, obyekt və onu həyata keçirən subyektlər.

9. «Soraqlaşma» əməliyyat-axtarış tədbirinin mahiyyəti, obyekt və onu həyata keçirən subyektlər.

10. «Məhkumların məktublarının yoxlanılması» əməliyyat-axtarış tədbirinin mahiyyəti, obyekt və onu həyata keçirən subyektlər.

11. «Nəqliyyat vasitələrinə baxış keçirilməsi» əməliyyat-axtarış tədbirinin mahiyyəti və onu həyata keçirən subyektlər.

12. «Binaların, o cümlədən yaşayış yerlərinin, hasarlanmış tikinti obyektlərinin, qurğuların, torpaq sahələrinin, nəqliyyat vasitələrinin və digər obyektlərin müşahidəsi» əməliyyat-axtarış tədbirinin mahiyyəti və onu həyata keçirən subyektlər.

13. «Şəxsiyyətin eyniləşdirilməsi» əməliyyat-axtarış tədbirinin mahiyyəti, obyekt və onu həyata keçirən subyektlər.

14. «Nəzarət qaydasında mal alınması» əməliyyat-axtarış tədbirinin mahiyyəti, obyekt və onu həyata keçirən subyektlər.

15. «Nəzarətli göndəriş» əməliyyat-axtarış tədbirinin mahiyyəti, obyekt və onu həyata keçirən subyektlər.

16. «Əşya və sənədlərin tədqiqi» əməliyyat-axtarış tədbirinin mahiyyəti, obyekt və onu həyata keçirən subyektlər.

17. «Müqayisəli tədqiq üçün nümunələrin toplanması» əməliyyat-axtarış tədbirinin mahiyyəti, obyekt və onu həyata keçirən subyektlər.

18. «Cinayətkar qruplara və ya kriminogen obyektlərə daxil edilmə» əməliyyat-axtarış tədbirinin mahiyyəti, obyekt və onu həyata keçirən subyektlər.

19. «Hüquqi şəxslərin yaradılması» əməliyyat-axtarış tədbirinin mahiyyəti və onu həyata keçirən subyektlər.

20. «Əməliyyat eksperimenti, yəni cinayətkar fəaliyyəti təqlid edən davranış modelinin tətbiqi» əməliyyat-axtarış tədbirinin mahiyyəti, obyekt və onu həyata keçirən subyektlər.

21.Vətəndaşların konstitusion hüquqlarını məhdudlaşdırmayan əməliyyat-axtarış tədbirlərinin tətbiqi şərtləri.

22.Əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsinə rəhbərlik.

23.Əməliyyat-axtarış tədbirlərinin tətbiqini qeyri-mümkün edən hallar.

24. Əməliyyat-axtarış tədbirlərinə son qoyulduğu hallar.

25.Əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi zamanı məlumatların mühafizəsi və aşkarlanması şərtləri.

Ədəbiyyat:

1. Azərbaycan Respublikasının Konstitusiyası. 12 noyabr 1995-ci il. mad. 12, 24-71.

2. Azərbaycan Respublikasının «Əməliyyat-axtarış fəaliyyəti haqqında» Qanunu. 28 oktyabr 1999-cu il. mad. 10-14.

3. Azərbaycan Respublikasının «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Qanunu. 28 iyun 2005-ci il. mad. 15, 24, 30-32.

4. Azərbaycan Respublikası Prezidentinin «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikası Qanununun icrasının təmin edilməsi barədə» Fərmanı. 22 may 2007-ci il.

5. Azərbaycan Respublikası Prezidentinin 19 iyun 2001-ci il tarixli «Əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsində əməliyyat-axtarış fəaliyyəti subyektlərinin səlahiyyət bölgüsü haqqında» Fərmanı.

6. Ş.Hüseynov, B.Əliyev, E.İsmayılov. «Əməliyyat-axtarış fəaliyyəti haqqında» Qanun sxemlərdə və əməliyyat-axtarış qanunvericiliyi». Dərs vəsaiti. Bakı, 2008. səh. 37-59.

7. F.Muradov, N.Salmanzadə. «Cinayət-axtarış hüququnun əsasları». Dərs vəsaiti. Bakı, 2014. səh. 172-205.

8. F.Muradov, N.Salmanzadə. «Cinayət-axtarış hüququnun əsasları. 100 suala 100 cavab». Dərs vəsaiti. Bakı, 2014. səh. 74-94.

9.F.Muradov, N.Salmanzadə. «Cinayət-axtarış hüququnun əsasları. Sxemlər albomu». Dərs vəsaiti. Bakı, 2015. səh. 52-74.

10. F.Məmmədov, M.Mustafayev. «Cinayət-axtarış hüququnun əsasları». Dərs vəsaiti. Bakı, 2002. səh. 129-149, 166-175.

11. Ş.Hüseynov, R.Nəsirov, E.Muradov. «Əməliyyat-axtarış fəaliyyətinin əsasları». Dərs vəsaiti. Bakı, 2008. səh. 106-121.

12. F.Muradov, N.Salmanzadə. «Daxili işlər orqanlarının əməliyyat-axtarış fəaliyyəti. 100 suala 100 cavab». Dərs vəsaiti. Bakı, 2014. səh. 27-60.

13. A.A.Çuvilëv. «Operativno-rozisknoe pravo». Moskva, 1999. str. 35-48.

14. K.K.Qorəinov, V.S.Ovçinskiy, Q.K.Sinilov. «Operativno-rozisknaə deätelğnostğ». Uçebnik. Moskva, 2010. str. 281-288.

MÖVZU 7.

Vətəndaşların konstitusion hüquqlarını məhdudlaşdıran əməliyyat-axtarış tədbirləri.

Seminar məşğələ sualları:

1. Vətəndaşların konstitusion hüquqlarını məhdudlaşdıran əməliyyat-axtarış tədbirlərinin anlayışı, mahiyyəti və hüquqi əsasları.

2. Vətəndaşların konstitusion hüquqlarını məhdudlaşdıran əməliyyat-axtarış tədbirlərinin növləri, obyekt və subyektləri.

3. Vətəndaşların konstitusion hüquqlarını məhdudlaşdıran əməliyyat-axtarış tədbirlərinin tətbiqinin şərtləri.

4. Vətəndaşların konstitusion hüquqlarını məhdudlaşdıran əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsinin təşkili.

Metodiki göstərişlər

Məşğələnin məqsədi:

1.Vətəndaşların konstitusion hüquqlarını məhdudlaşdıran əməliyyat-axtarış tədbirləri, onların mahiyyəti, həyata keçirən subyektlər, tətbiq edilməsinin cinayətkarlıqla mübarizədə rolu və əhəmiyyəti barədə biliklər əldə etmək.

2.Vətəndaşların konstitusion hüquqlarını məhdudlaşdıran əməliyyat-axtarış tədbirlərinin tətbiqinin şərtlərini, qaydasını, hüqu-

qi tənziplənməsini öyrənmək, bu sahədə bilik və bacarıqlar əldə etmək.

Mövzuya hazırlaşarkən, ilk növbədə tövsiyə olunmuş ədəbiyyat və normativ hüquqi aktlara istinad etməklə, onun öyrənilməsinin məqsədini, DİO-nun fəaliyyətində, cinayətkarlığa qarşı mübarizədə əhəmiyyətini təhlil etmək lazımdır.

Seminar məşğələsinin birinci sualına hazırlaşarkən, vətəndaşların konstitusion hüquqlarını məhdudlaşdıran əməliyyat-axtarış tədbirlərinin mahiyyəti, səciyyəvi xüsusiyyətləri, hüquqi əsasları öyrənilməlidir.

Məşğələnin ikinci sualına hazırlaşarkən, vətəndaşların konstitusion hüquqlarını məhdudlaşdıran əməliyyat-axtarış tədbirləri təhlil olunmalı, hər birinin ayrı-ayrılıqda mahiyyəti, tətbiq olunduğu hallar, məqsədi və cinayətkarlıqla mübarizədə vəzifələri və əhəmiyyəti barədə biliklər əldə olunmalıdır. Öyrənərkən, həmin tədbirlərin obyektı, həyata keçirmək səlahiyyətinə malik subyektlər xüsusi olaraq təhlil olunmalıdır. Bunun üçün Azərbaycan Respublikası Prezidentinin 19 iyun 2001-ci il tarixli «Əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsində əməliyyat-axtarış subyektlərinin səlahiyyət bölgüsü haqqında» Fərmanına istinad olunmalıdır.

Seminar məşğələsinin üçüncü sualı üzrə vətəndaşların konstitusion hüquqlarını məhdudlaşdıran əməliyyat-axtarış tədbirlərinin tətbiqinin şərtləri öyrənilməlidir. Bunun üçün Azərbaycan Respublikasının «Əməliyyat-axtarış fəaliyyəti haqqında» Qanununun 10, 13, 14-cü maddələri təhlil olunmalıdır.

Seminar məşğələsinin dördüncü sualına hazırlaşarkən, Azərbaycan Respublikasının «Əməliyyat-axtarış fəaliyyəti haqqında» Qanununun 10-cu, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 445-448-ci maddələri təhlil olunmalıdır. Təhlil zamanı, tədbirlərin həyata keçirilməsinin təşkili qaydaları öyrənilməlidir. Əsasən, tədbirlərin keçirilməsi barədə prokurora və məhkəməyə müraciət edilməsi, müraciətlərə baxılması və qərar qəbul edilməsi qaydaları öyrənilməlidir. Eyni zamanda, məhkəmə qərarı olmadan

bu cür tədbirlərin həyata keçirildiyi hallar və onun təşkili qaydaları barədə də biliklər əldə olunmalıdır.

Seminar məşğələ üzrə tapşırıqlar:

1. Mövzu üzrə tövsiyə edilmiş ədəbiyyatları, normativ hüquqi aktları oxumaq, seminar məşğələ sualları üzrə hazırlaşmaq və konspektləşdirmək.

2. Azərbaycan Respublikasının «Əməliyyat-axtarış fəaliyyəti haqqında» Qanununun 10,13 və 14-cü maddələrini əzbər öyrənmək.

Özünüoxlama sualları:

1. Vətəndaşların konstitusion hüquqlarını məhdudlaşdıran əməliyyat-axtarış tədbirlərinin anlayışı.

2. Vətəndaşların konstitusion hüquqlarını məhdudlaşdıran əməliyyat-axtarış tədbirlərinin hüquqi əsasları.

3. Vətəndaşların konstitusion hüquqlarını məhdudlaşdıran əməliyyat-axtarış tədbirlərinin növləri.

4. «Telefon danışıqlarına qulaqasma» əməliyyat-axtarış tədbirinin mahiyyəti, obyektı və onu həyata keçirən subyektlər.

5. «Poçt, teleqraf və digər göndərişlərin yoxlanılması» əməliyyat-axtarış tədbirinin mahiyyəti, obyektı və onu həyata keçirən subyektlər.

6. «Texniki rabitə kanallarından və digər texniki vasitələrdən informasiyanın çıxarılması» əməliyyat-axtarış tədbirinin mahiyyəti, obyektı və onu həyata keçirən subyektlər.

7. «Binalara, o cümlədən yaşayış yerlərinə, hasarlanmış tikinti obyektlərinə, qurğulara və torpaq sahələrinə daxil olma və baxış keçirmə» əməliyyat-axtarış tədbirinin mahiyyəti, obyektı və onu həyata keçirən subyektlər.

8. «İnsanların güdülməsi» əməliyyat-axtarış tədbirinin mahiyyəti, obyektı və onu həyata keçirən subyektlər.

9. «Texniki vasitələrdən istifadə etməklə və ya səs yazan, video, foto, kino və digər çəkiliş cihazlarının quraşdırılması yolu ilə mənzilin müşahidəsi» əməliyyat-axtarış tədbirinin mahiyyəti, obyektı və onu həyata keçirən subyektlər.

10. Vətəndaşların konstitusion hüquqlarını məhdudlaşdıran əməliyyat-axtarış tədbirlərinin tətbiqi şərtləri və onun hüquqi əsası.

11. Vətəndaşların konstitusion hüquqlarını məhdudlaşdıran əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi ilə əlaqədar prokurorluq və məhkəməyə müraciət edilməsi qaydası və onun hüquqi əsası.

12. Əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi ilə əlaqədar vəsatətin tərtib olunması və ona verilən tələblər.

13. Əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi ilə əlaqədar vəsatətə prokuror tərəfindən baxılma qaydası və onun hüquqi əsası.

14. Əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi ilə əlaqədar müraciətlərə məhkəmədə baxılma qaydası və onun hüquqi əsası.

15. Əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi ilə əlaqədar məhkəmə tərəfindən qəbul edilən qərar və ona verilən tələblər.

16. Konstitusion hüquqları məhdudlaşdıran əməliyyat-axtarış tədbirlərinin həyata keçirildiyi hallar və onun hüquqi əsası.

Ədəbiyyat:

1. Azərbaycan Respublikasının «Əməliyyat-axtarış fəaliyyəti haqqında» Qanunu. 28 oktyabr 1999-cu il. mad. 1, 10-14, 16, 19, 19-1, 20-21.

2. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsi. Bakı, 2000. mad. 445-448.

3. Azərbaycan Respublikasının «Rabitə haqqında» Qanunu. 20 iyun 1997-ci il. mad. 31, 31-1.

4. Azərbaycan Respublikası Prezidentinin 19 iyun 2001-ci il tarixli «Əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsində əməliyyat-axtarış fəaliyyəti subyektlərinin səlahiyyət bölgüsü haqqında» Fərmanı.

5. Ş.Hüseynov, B.Əliyev, E.İsmayılov. «Əməliyyat-axtarış fəaliyyəti haqqında» Qanun sxemlərdə və əməliyyat-axtarış qanunvericiliyi». Dərs vəsaiti. Bakı, 2008. səh. 37-42, 47-59, 78-84.

6. F.Muradov, N.Salmanzadə. «Cinayət-axtarış hüququnun əsasları». Dərs vəsaiti. Bakı, «Mütərcim» nəşriyyatı, 2014. səh. 205-225.

7. F.Muradov, N.Salmanzadə. «Cinayət-axtarış hüququnun əsasları. 100 suala 100 cavab». Dərs vəsaiti. Bakı, 2014. səh. 94-111.

8.F.Muradov, N.Salmanzadə. «Cinayət-axtarış hüququnun əsasları. Sxemlər albomu». Dərs vəsaiti. Bakı, 2015. səh. 75-85.

9.F.Məmmədov, M.Mustafayev. «Cinayət-axtarış hüququnun əsasları». Dərs vəsaiti. Bakı, 2002. səh. 150-152, 156-175.

10. Ş.Hüseynov, R.Nəsirov, E.Muradov. «Əməliyyat-axtarış fəaliyyətinin əsasları». Dərs vəsaiti. Bakı, 2008. səh. 121-129, 137-144.

11. F.Muradov, N.Salmanzadə. «Daxili işlər orqanlarının əməliyyat-axtarış fəaliyyəti. 100 suala 100 cavab». Dərs vəsaiti. Bakı, 2014. səh. 34-39, 41-43, 68-87.

12. A.A.Çuvilëv. «Operativno-rozısknoe pravo». Moskva, 1999. str. 48-55.

MÖVZU 8.

Əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi üçün səbəblər və əsaslar.

Seminar məşğələ sualları:

1. Əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi üçün səbəblərin anlayışı, hüquqi əsası, mahiyyəti və təsnifatı.

2. Əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi üçün əsaslar və onların mahiyyəti.

3. Əməliyyat-axtarış fəaliyyəti ilə əlaqədar qəbul edilən qərarların növləri və formaları.

4. Əməliyyat-axtarış fəaliyyəti ilə əlaqədar qəbul edilən qərarların tərkib hissələri və onun tərtib olunmasına verilən tələblər.

Metodiki göstərişlər

Məşğələnin məqsədi:

1. Əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi üçün səbəb və əsaslar, onların mahiyyəti, hüquqi əsasları barədə biliklər əldə etmək.

2. Əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi barədə qərar qəbul edildiyi hallar, onun hüquqi əsasını öyrənmək, bu sahədə bilik və bacarıqlar əldə etmək.

3. Əməliyyat-axtarış fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar qəbul edilən qərarların məzmunu, forma və növləri barədə biliklər əldə etmək.

4. Əməliyyat-axtarış fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar qərarların tərtib olunmasına verilən tələblər barədə biliklər əldə etmək və bu sahədə bacarıqlara yiyələnmək.

Mövzuya hazırlaşarkən, tövsiyə olunan ədəbiyyatlara və normativ hüquqi aktlara istinad etməklə, onun öyrənilməsinin məqsədini, DİO-nun fəaliyyətində əhəmiyyətini təhlil etmək lazımdır.

Seminar məşğələsinin birinci sualına hazırlaşarkən, əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi üçün səbəblərinin anlayışı, mahiyyəti, hüquqi əsasları və təsnifatı təhlil olunmalı, əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsinin əsaslandırılmasında rolu öyrənilməlidir. «Əməliyyat-axtarış fəaliyyəti haqqında» Azərbaycan Respublikası Qanununun 11-ci maddəsinin II hissəsinə əsasən və tövsiyə olunmuş ədəbiyyatlara istinad etməklə, səbəblərin hər birinin mahiyyəti və məzmunu öyrənilməlidir. Öyrənilərkən, eyni zamanda əldə olunan biliklər təcrübi cəhətdən əlaqələndirilməlidir. Bunun üçün hər bir səbəbə dair müdavimlər fərdi qaydada təcrübi misallar hazırlamalıdırlar.

Məşğələnin ikinci sualı üzrə əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi üçün əsaslar, onların mahiyyəti, məzmunu, hüquqi əsası öyrənilməlidir. «Əməliyyat-axtarış fəaliyyəti haqqında» Azərbaycan Respublikası Qanununun 11-ci maddəsinin III hissəsində nəzərdə tutulmuş əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi əsasları olan məhkəmənin (hakimin), istintaq orqanının, əməliyyat-axtarış fəaliyyətinin səlahiyyətli subyektinin qərarları, onların mahiyyəti ayrı-ayrılıqda öyrənilməli, əldə olunan biliklər təcrübə ilə əlaqələndirilməlidir. Eyni zamanda Azərbaycan Respublikasının «Əməliyyat-axtarış fəaliyyəti haqqında» Qanununun 11-ci maddəsinin IV hissəsinə istinad edilməli, orada nəzərdə tutulmuş əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi barədə qərar qəbul edildiyi hallar öyrənilməli, hər birinin mahiyyəti və məzmunu barədə biliklər əldə olunmalıdır.

Məşğələnin üçüncü sualına hazırlaşarkən, əməliyyat-axtarış fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar qəbul edilən qərarların növləri təhlil olunmalı, təsnifatına və növlərinə uyğun olaraq sistemli şəkildə hər bir növünün mahiyyəti, xüsusiyyətləri barədə biliklər əldə olunmalıdır. Bununla əlaqədar əldə olunmuş biliklər təcrübə fəaliyyətlə əlaqələndirilməlidir. Bunun üçün qərarın hər bir növünə uyğun təcrübə misallar hazırlamaq lazımdır. Sual üzrə eyni zamanda qərarın formaları təhlil olunmalı, əmr, tapşırıq, onların mahiyyəti öyrənilməlidir.

Seminar məşğələsinin dördüncü sualı üzrə əməliyyat-axtarış fəaliyyəti sahəsində qəbul edilən qərarların tərkib hissələri təhlil olunmalı və hər birinin məzmunu barədə biliklər əldə olunmalıdır. Eyni zamanda, qərarın tərtib olunması qaydası, buna verilən tələblər və hər bir tələbin mahiyyəti, məzmunu öyrənilməlidir.

Seminar məşğələ üzrə tapşırıqlar:

1. Mövzu üzrə tövsiyə edilmiş ədəbiyyatları, normativ hüquqi aktları oxumaq, seminar məşğələ sualları üzrə hazırlaşmaq və konspektləşdirmək.

2. Azərbaycan Respublikasının «Əməliyyat-axtarış fəaliyyəti haqqında» Qanununun 11 və 12-ci maddələrini əzbər öyrənmək.

2. Əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsinin səbəb və əsaslarına dair təcrübi misallar hazırlamaq.

Özünüoxlama sualları:

1. Əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi üçün səbəb və əsasların hüquqi əsası.

2. Əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi üçün səbəblərin anlayışı və mahiyyəti.

3. Fiziki şəxslərin ərizələrinin, müəssisə, idarə, təşkilatların vəzifəli şəxslərinin müraciətlərinin mahiyyəti.

4. Kütləvi informasiya vasitələrində dərc olunmuş məlumatların mahiyyəti.

5. Əməliyyat-axtarış fəaliyyəti subyektlərinin bilavasitə əldə etdikləri məlumatların mahiyyəti.

6. Əməliyyat-axtarış fəaliyyətinin digər subyektlərinin yazılı sorğularının mahiyyəti.

7. Azərbaycan Respublikasının ali dövlət hakimiyyəti orqanlarını və xüsusi obyektlərini mühafizə edən orqanlarının yazılı sorğularının mahiyyəti əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsinin səbəbi kimi.

8. Cinayət işləri üzrə təhqiqatı və ya istintaqı aparən şəxslərin yazılı tapşırıqlarının mahiyyəti.

9. Xarici dövlətlərin hüquq-mühafizə orqanlarının və ya müvafiq beynəlxalq təşkilatlarının rəsmi sorğularının mahiyyəti.

10. Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti subyektlərinin yazılı sorğularının mahiyyəti.

11. Əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi üçün səbəblərin təsnifatı.

12. Əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi üçün faktiki və hüquqi səbəblər.

15. Əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi üçün əsasların anlayışı və mahiyyəti.

16. Əməliyyat-axtarış fəaliyyəti ilə əlaqədar məhkəmənin (hakimin) qəbul etdiyi qərarların mahiyyəti və hüquqi əsası.

17. Əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi ilə əlaqədar məhkəmə qərarlarının qəbul olunma qaydası, onun hüquqi əsası.

18. Əməliyyat-axtarış tədbirlərinə dair qərarların qanuniliyinin və əsaslılığının yoxlanılması.

19. Əməliyyat-axtarış fəaliyyəti ilə əlaqədar istintaq orqanının qəbul etdiyi qərarların mahiyyəti və hüquqi əsası.

20. Əməliyyat-axtarış fəaliyyətinin səlahiyyətli subyektlərinin qəbul etdiyi qərarların mahiyyəti və hüquqi əsası.

21. Əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi barədə qərarların qəbul edildiyi hallar.

22. Əməliyyat-axtarış fəaliyyəti sahəsində qəbul edilən qərarların təsnifatı və növləri.

23. Əməliyyat-axtarış fəaliyyəti sahəsində qəbul edilən qərarların formaları.

24. Əməliyyat-axtarış fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar verilən əmr və tapşırıqlar, onların mahiyyəti.

25. Əməliyyat-axtarış fəaliyyəti ilə əlaqədar qəbul edilən qərarların tərkib hissələri.

26. Əməliyyat-axtarış fəaliyyəti ilə əlaqədar qəbul edilən qərarların tərtib olunmasına verilən tələblər.

Ədəbiyyat:

1. Azərbaycan Respublikasının «Əməliyyat-axtarış fəaliyyəti haqqında» Qanunu. 28 oktyabr 1999-cu il. mad. 11, 12.

2. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsi. Bakı, 2000. mad. 204-210, 442-452.

3. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin 680 nömrəli 03.11.2011-ci il tarixli əmri ilə təsdiq edilmiş «Tərədilmiş və hazırlanan cinayət və hadisələr barədə məlumatların qəbulu, qeydiyyatı və baxılması qaydaları haqqında» Təlimat.

4. Ş.Hüseynov, B.Əliyev, E.İsmayılov. «Əməliyyat-axtarış fəaliyyəti haqqında» Qanun sxemlərdə və əməliyyat-axtarış qanunvericiliyi». Dərs vəsaiti. Bakı, 2008. səh. 42-45.

5. F.Muradov, N.Salmanzadə. «Cinayət-axtarış hüququnun əsasları». Dərs vəsaiti. Bakı, 2014. səh. 225-254.

6.F.Muradov, N.Salmanzadə. «Cinayət-axtarış hüququnun əsasları. 100 suala 100 cavab». Dərs vəsaiti. Bakı, 2014. səh.105-114.

7.F.Muradov, N.Salmanzadə. «Cinayət-axtarış hüququnun əsasları. Sxəmlər albomu». Dərs vəsaiti. Bakı, 2015. səh. 86-96.

8.F.Məmmədov, M.Mustafayev. «Cinayət-axtarış hüququnun əsasları». Dərs vəsaiti. Bakı, 2002. səh. 154-165.

9.Ş.Hüseynov, R.Nəsirov, E.Muradov. «Əməliyyat-axtarış fəaliyyətinin əsasları». Dərs vəsaiti. Bakı, 2008. səh. 129-137.

10. A.Ö.Şumilov. «Osnovı uqolovno-rozısknoqo prava». Uçebnoe posobie. Moskva, 2000. str. 146-154.

11.K.K.Qorəinov, V.S.Ovçinskiy, Q.K.Sinilov. «Teoriə operativno-rozısknoy deətelğnosti». Uçebnik. Moskva, 2010. str. 289-298.

MÖVZU 9.

Əməliyyat-qeydiyyat işi və əməliyyat-axtarış tədbirlərinin nəticələrindən istifadə olunması.

Seminar məşğələ sualları:

1. Əməliyyat-axtarış fəaliyyətinin informasiya təminatının anlayışı, mahiyyəti və həyata keçirilməsinin hüquqi əsası.

2. Əməliyyat-qeydiyyat işinin anlayışı, məqsədi və əməliyyat-qeydiyyat işlərinin növləri.

3. Əməliyyat-qeydiyyat işinin həyata keçirilməsinə verilən tələblər, başlanılması və xitam olunması əsasları.

4.Əməliyyat-axtarış fəaliyyətinin nəticələrinin mahiyyəti, istifadə olunmasının istiqamətləri, hüquqi əsası və ona verilən tələblər.

Metodiki göstərişlər

Məşğələnin məqsədi:

1. Əməliyyat-axtarış fəaliyyətinin informasiya ilə təmin olunması, bu məqsədlə informasiyaların əldə olunması, sistemləşdirilməsi, saxlanması, istifadə olunması qaydalarını öyrənmək və

bununla əlaqədar fəaliyyətin hüquqi tənzimlənməsinə dair biliklər əldə etmək, eyni zamanda peşə bacarığına yiyələnmək.

2. Əməliyyat-qeydiyyat işinin mahiyyəti, həyata keçirilməsinin məqsədi və hüquqi əsasları barədə biliklər əldə etmək.

3. Əməliyyat-qeydiyyat işlərinin növləri, məzmunu, başlanılmasının və xitam olunmasının əsasları və hüquqi tənzimlənməsi barədə biliklər əldə etmək və peşə bacarıqlarına yiyələnmək.

4. Əməliyyat-axtarış tədbirləri nəticəsində toplanmış materiallarının mahiyyəti, istifadə olunma istiqamətləri və qaydası barədə biliklər əldə etmək.

Mövzuya hazırlaşarkən, tövsiyə olunan ədəbiyyatlara və normativ hüquqi aktlara istinad etməklə, onun öyrənilməsinin məqsədini, DİO-nun fəaliyyətində əhəmiyyətini təhlil etmək lazımdır.

Seminar məşğələsinin birinci sualına hazırlaşarkən, ilk növbədə əməliyyat-axtarış fəaliyyətinin informasiya təminatının anlayışı, mahiyyəti və hüquqi əsası təhlil olunmalı, informasiyaların əməliyyat-axtarış fəaliyyətinin həyata keçirilməsində rolu, əhəmiyyəti öyrənilməlidir. Sonra əməliyyat xarakterli informasiyaların təsnifatı və növləri təhlil olunmalı, əsasən bu informasiyaların əldə olunması, sistemləşdirilməsi, saxlanması, istifadə olunma qaydası və istiqamətləri öyrənilməlidir. Öyrənilərkən, əsas diqqət əməliyyat uçotlarına yönəlməli, tövsiyə olunmuş ədəbiyyatlara istinad olunmaqla, bununla əlaqədar biliklər əldə olunmalıdır. Bu zaman uçotların növləri, aparılmasına verilən tələblər, uçotlardan istifadə və s. barədə biliklər əldə olunmalıdır.

Əməliyyat xarakterli informasiyalar əsasən əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi nəticəsində əldə olunur. «Əməliyyat-axtarış fəaliyyəti haqqında» Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinin III hissəsinə əsasən, əməliyyat-axtarış tədbirlərinin nəticələri əməliyyat-qeydiyyat işində əks edilməli və sistemləşdirilməlidir. Odur ki, seminar məşğələsinin ikinci sualına hazırlaşarkən, əməliyyat-qeydiyyat işinin anlayışı, mahiyyəti, həyata keçirilməsinin məqsədi və hüquqi əsası təhlil edilib

öyrənilməlidir. Təhlil zamanı əməliyyat-qeydiyyat işlərinin növləri barədə biliklər əldə olunmalıdır.

Seminar məşğələsinin üçüncü sualı üzrə əməliyyat-qeydiyyat işinin həyata keçirilməsinə verilən tələblər, başlanılması əsasları, halları və eyni zamanda xitam olunmasının əsasları barədə biliklər əldə olunmalıdır. Bunun üçün «Əməliyyat-axtarış fəaliyyəti haqqında» Azərbaycan Respublikası Qanununun 11 və 15-ci maddələri təhlil olunmalıdır.

Seminar məşğələsinin dördüncü sualına hazırlaşarkən, əməliyyat-axtarış tədbirlərinin nəticələrinin mahiyyəti təhlil olunmalı, əməliyyat-axtarış tədbirləri nəticəsində toplanmış materialların istifadə edilməsi istiqamətləri, ona verilən tələblər öyrənilməlidir. Bunun üçün əsasən «Əməliyyat-axtarış fəaliyyəti haqqında» Azərbaycan Respublikası Qanununun 16-cı maddəsi təhlil olunmalıdır. İstifadə edilmə istiqamətləri öyrənilərkən, nəticələrin cinayət-prosessual qanunvericiliyə uyğun olaraq cinayət prosesi zamanı istifadəsi diqqət mərkəzində olmalıdır. Yəni, əməliyyat-axtarış tədbirlərinin nəticələrinin cinayət təqibinin başlanılmasının səbəb və əsası kimi, cinayət təqibi üzrə sübut kimi və eləcə də, istintaq hərəkətlərinin təşkili, həyata keçirilməsi üçün istifadə edilməsi ayrı-ayrılıqda təhlil olunmalıdır.

Sual üzrə eyni zamanda əməliyyat-axtarış tədbirləri nəticəsində toplanmış materialların rəsmiləşdirilməsi qaydası təhlil olunmalıdır. Materialların cinayət-prosessual fəaliyyəti həyata keçirən orqanlara təqdim edilməsi, prosessual qanunvericiliyə uyğun olaraq rəsmiləşdirilməsi, qanunla müəyyən olunmuş tələblər, nəticələrin istifadə edilməsini istisna edən hallar və onun hüquqi əsası öyrənilməlidir. Suala hazırlaşarkən, «Əməliyyat-axtarış fəaliyyəti haqqında» Azərbaycan Respublikası Qanununun 16-cı, Cinayət-Prosessual Məcəllənin 137-145-ci maddələrinə mütəlx qaydada istinad olunmalıdır.

Seminar məşğələ üzrə tapşırıqlar:

1.Mövzu üzrə tövsiyə edilmiş ədəbiyyatları, normativ hüquqi aktları oxumaq, seminar məşğələ sualları üzrə hazırlaşmaq və konspektləşdirmək.

2.Azərbaycan Respublikasının «Əməliyyat-axtarış fəaliyyəti haqqında» Qanununun 15 və 16-cı maddələrini əzbər öyrənmək.

3. «Lokal», «Universal», «Uçot», «Realizə» sözlərinin mənasını öyrənmək və konspektləşdirmək.

Özünüoxlama sualları:

1. Əməliyyat-axtarış fəaliyyətinin informasiya təminatının mahiyyəti və hüquqi əsası.

2. Əməliyyat xarakterli informasiyaların istifadə olunma istiqamətləri.

3. Əməliyyat xarakterli informasiyaların təsnifatı.

4.Əməliyyat-axtarış xarakterli informasiyaların sistemləşdirilməsi.

5. Əməliyyat uçotlarının mahiyyəti və növləri.

6. Əməliyyat uçotlarına verilən tələblər.

7. Əməliyyat uçotunu aparan orqanlar.

8. Əməliyyat uçotunun obyektləri.

9. Əməliyyat-qeydiyyat işinin anlayışı, mahiyyəti və hüquqi əsası.

10. Əməliyyat-qeydiyyat işinin məqsədi.

11. Əməliyyat-qeydiyyat işinin növləri və onların mahiyyəti.

12. Əməliyyat-qeydiyyat işlərinin başlanılması əsasları və halları.

13. Əməliyyat-qeydiyyat işlərinin xitam olunma əsasları.

14.Əməliyyat-qeydiyyat işinin həyata keçirilməsinə verilən tələblər.

15.Əməliyyat-axtarış tədbirlərinin nəticələrinin anlayışı və mahiyyəti.

16.Əməliyyat-axtarış tədbirlərinin nəticələrinin istifadə edilməsinin hüquqi əsası.

17. Əməliyyat-axtarış tədbirlərinin nəticələrinin istifadə edilmə istiqamətləri.

18. Əməliyyat-axtarış tədbirlərinin nəticələrindən istifadə edilməsinə verilən tələblər.

19. Əməliyyat-axtarış tədbirlərinin nəticələrindən sübut kimi istifadə edilməsinin şərtləri.

20. Əməliyyat-axtarış tədbirlərinin nəticələrindən istifadə edilməsinə istisna edən hallar.

21. Xüsusi texniki vasitələrlə əldə edilmiş məlumatların istifadə olunması.

22. Əməliyyat-axtarış tədbirləri nəticəsində toplanmış materialların istintaq orqanlarına təqdim edilməsi.

23. Əməliyyat-axtarış tədbirləri nəticəsində toplanmış materialların prosessual qaydada yoxlanılması və onun hüquqi əsası.

24. Əməliyyat-axtarış tədbirləri nəticəsində sübut edilməli hallar.

Ədəbiyyat:

1. Azərbaycan Respublikasının «Əməliyyat-axtarış fəaliyyəti haqqında» Qanunu. 28 oktyabr 1999-cu il. maddə 6, 7, 15, 16.

2. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsi. Bakı, 2000. maddə 137, 137-1, 144-146.

3. Ş. Hüseynov, B. Əliyev, E. İsmayılov. «Əməliyyat-axtarış fəaliyyəti haqqında» Qanun sxemlərdə və əməliyyat-axtarış qanunvericiliyi». Dərs vəsaiti. Bakı, 2008. səh. 60-63.

4. F. Muradov, N. Salmanzadə. «Cinayət-axtarış hüququnun əsasları». Dərs vəsaiti. Bakı, 2014. səh. 254-286.

5. F. Muradov, N. Salmanzadə. «Cinayət-axtarış hüququnun əsasları. 100 suala 100 cavab». Dərs vəsaiti. Bakı, 2014. səh. 113--125.

6. F. Muradov, N. Salmanzadə. «Cinayət-axtarış hüququnun əsasları. Sxemlər albomu». Dərs vəsaiti. Bakı, 2015. səh. 86-96.

7. F. Məmmədov, M. Mustafayev. «Cinayət-axtarış hüququnun əsasları». Dərs vəsaiti. Bakı, 2002. səh. 176-200.

8. F. Muradov, N. Salmanzadə. «Daxili işlər orqanlarının əməliyyat-axtarış fəaliyyəti. 100 suala 100 cavab». Dərs vəsaiti. Bakı, 2014. səh. 103-105, 158-162, 166-173.

9.Ş.Hüseynov, R.Nəsirov, E.Muradov. «Əməliyyat-axtarış fəaliyyətinin əsasları». Dərs vəsaiti. Bakı, 2008. səh. 145-169.

10.Ş.Hüseynov və başq. «Əməliyyat-axtarış fəaliyyətinin əsasları». I kitab. Dərs vəsaiti. Bakı, 2008. səh. 356-385.

11.A.Ö.Şumilov. «Osnovi uqolovno-rozısknoqo prava». Uçebnoe posobie. Moskva, 2000. str. 167-174.

12. K.K.Qorəinov, V.S.Ovçinskiy, Q.K.Sinilov. «Teoriə operativno-rozısknoy deätelğnosti». Uçebnik. Moskva, 2010. str. 552-559, 614-635.

MÖVZU 10.

Əməliyyat-axtarış fəaliyyətinin subyektlərinə kömək göstərilməsi.

Seminar məşğələ sualları:

1. Əməliyyat-axtarış fəaliyyətinin subyektlərinə kömək göstərilməsinin anlayışı, mahiyyəti və hüquqi əsası.
2. Əməliyyat-axtarış fəaliyyətinin subyektlərinə kömək göstərilməsinin əsas istiqamətləri, formaları və növləri.
3. Əməliyyat-axtarış fəaliyyətinin subyektlərinin vətəndaşlarla əməkdaşlığının ümumi əsasları.
4. Əməliyyat-axtarış fəaliyyətinin subyektlərinə kömək göstərən və onlarla əməkdaşlıq edən şəxslərin hüquqi və sosial müdafiəsi.

Metodiki göstərişlər

Məşğələnin məqsədi:

1. Əməliyyat-axtarış fəaliyyətinin subyektlərinə kömək göstərilməsinin mahiyyəti, hüquqi əsası, əsas istiqamətləri, forma və növləri barədə biliklər əldə etmək.
2. Əməliyyat-axtarış fəaliyyətinin subyektlərinin vətəndaşlarla əməkdaşlığının ümumi əsaslarını öyrənmək.
3. Əməliyyat-axtarış fəaliyyətinin subyektlərinə kömək göstərən və onlarla əməkdaşlıq edən şəxslərin hüquqi və sosial müdafiəsinə dair biliklər əldə etmək.

Mövzuya hazırlaşarkən, tövsiyə olunan ədəbiyyatlara və normativ hüquqi aktlara istinad etməklə, onun öyrənilməsinin məqsədini, DİO əməkdaşlarının fəaliyyətində əhəmiyyətini təhlil etmək lazımdır.

Seminar məşğələsinin birinci sualına hazırlaşarkən, «Əməliyyat-axtarış fəaliyyəti haqqında» Qanunun 9-cu maddəsi təhlil olunmalı, kömək göstərmənin mahiyyəti, hüquqi əsası, şərtləri və qaydası öyrənilməlidir. Öyrənilərkən, dövlət və yerli özünüidarəetmə or-

qanlarının vəzifəli şəxslərinin və vətəndaşların kömək göstərmələri, onun hüquqi əsasları ayrı-ayrılıqda təhlil olunmalıdır.

Seminar məşğələsinin ikinci sualı üzrə əməliyyat-axtarış fəaliyyətinin subyektlərinə kömək göstərilməsinin əsas istiqamətləri öyrənilməlidir. Bununla əlaqədar, vətəndaşların əməliyyat marağı kəsb edən məlumatların toplanmasında köməkliyi, əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsində bilavasitə iştirak etməsi, əməliyyat-axtarış fəaliyyətinin təmin olunması istiqamətində göstərdiyi köməkliklər təhlil olunub öyrənilməlidir. Sual üzrə eyni zamanda kömək göstərilməsinin formaları təhlil olunmalı, aşkar, gizli, anonim köməkliklərin mahiyyəti barədə biliklər əldə olunmalıdır. Bununla yanaşı, suala hazırlaşarkən, kömək göstərilməsinin növləri (birdəfəlik, daimi, qısamüddətli) barədə də biliklər əldə olunmalıdır. Kömək göstərilməsinin forma və növləri təhlil olunub öyrənilərkən, nəzəri biliklər təcrübi misallarla əlaqələndirilməlidir.

Senminar məşğələsinin üçüncü sualına hazırlaşarkən, əməliyyat-axtarış fəaliyyətinin subyektlərinin vətəndaşlarla əməkdaşlığının mahiyyəti, hüquqi əsası və əməkdaşlığın istiqamətləri təhlil olunub öyrənilməlidir. Təhlil zamanı konfidensial əməkdaşlıq, onun formaları, əvəzli və əvəzsiz əməkdaşlıq, onların mahiyyəti, konfidensial əməkdaşlığı zəruri edən hallar, onun xitam olunma əsasları və qaydası barədə məlumatlar əldə olunmalıdır.

Seminar məşğələsinin dördüncü sualı üzrə əməliyyat-axtarış fəaliyyətinin subyektlərinə köməklik göstərən və onlarla əməkdaşlıq edən şəxslərin sosial və hüquqi müdafiəsi, onun ümumi əsasları təhlil olunmalıdır. Təhlil zamanı sosial müdafiə tədbirləri və onların məzmunu öyrənilməlidir. Bunun üçün «Əməliyyat-axtarış fəaliyyəti haqqında» Qanunun 17-ci maddəsi təhlil olunmalıdır. Təhlil zamanı əməkdaşlıq edən şəxslərə əmək haqqı, mükafat və digər maddi təminatların verilməsi qaydası, onların həyat və sağlamlıqlarının mühafizəsi, onlara dəymiş zərərin ödənilməsi, pensiya təminatı və s. barədə biliklər əldə olunmalıdır. Sual üzrə eyni zamanda həmin şəxslərin təhlükəsizliyinin təmin olunması ilə əlaqədar tətbiq edilən tədbirlər, onun tətbiq edilməsinin hüquqi əsası, şərtləri və qaydası

öyrənilməlidir. Bunun üçün «Cinayət prosesində iştirak edən şəxslərin dövlət müdafiəsi haqqında» Azərbaycan Respublikasının 1998-ci il tarixli Qanunu təhlil olunmalıdır.

Seminar məşğələ üzrə tapşırıqlar:

1. Mövzu üzrə tövsiyə edilmiş ədəbiyyatları, normativ hüquqi aktları oxumaq, seminar məşğələ sualları üzrə hazırlaşmaq və konspektləşdirmək.

2. Azərbaycan Respublikasının «Əməliyyat-axtarış fəaliyyəti haqqında» Qanununun 9 və 17-ci maddələrini əzbər öyrənmək.

3. «Konfidensial», sözünün mənasını öyrənmək və konspektləşdirmək.

Özünüoxlama sualları:

1. Əməliyyat-axtarış fəaliyyətinin subyektlərinə kömək göstərilməsinin anlayışı və mahiyyəti.

2. Əməliyyat-axtarış fəaliyyətinin subyektlərinə kömək göstərilməsinin hüquqi əsası.

3. Əməliyyat-axtarış fəaliyyətinin subyektlərinə kömək göstərilməsinin əsas istiqamətləri.

4. Dövlət və yerli özünüidarəetmə orqanlarının vəzifəli şəxslərinin əməliyyat-axtarış fəaliyyətinin subyektlərinə kömək göstərməsi.

5. Vətəndaşların əməliyyat-axtarış fəaliyyətinin subyektlərinə kömək göstərməsi.

6. Əməliyyat-axtarış fəaliyyətinin subyektlərinə kömək göstərilməsinin formaları.

7. Anonim köməklik və onun mahiyyəti.

8. Aşkar köməklik və onun mahiyyəti.

9. Əməliyyat-axtarış fəaliyyətinin subyektlərinə kömək göstərilməsinin növləri.

10. Konfidensial əməkdaşlıq və onun mahiyyəti.

11. Konfidensial əməkdaşlığın zəruri edən hallar.

12. Müqavilə əsasında əməkdaşlığa cəlb etmə.

13. Əvəzli və əvəzsiz qaydada əməkdaşlığa cəlb etmə.
14. Konfidensial əməkdaşlığın xitam olunduğu hallar.
15. Əməliyyat-axtarış fəaliyyətinin subyektlərinə kömək göstərən və onlarla əməkdaşlıq edən şəxslərin sosial müdafiəsi və onun hüquqi əsası.
16. Sosial müdafiə tədbirləri.
17. Sosial müdafiə tədbirlərinin tətbiq edilməsi şərtləri və qaydası.
18. Əməliyyat-axtarış fəaliyyətinin subyektlərinə kömək göstərən şəxslərin hüquqi müdafiəsinin ümumi əsasları.
19. Əməliyyat-axtarış fəaliyyətinin subyektlərinə kömək göstərən şəxslər barəsində tətbiq edilən təhlükəsizlik tədbirləri və onun hüquqi əsası.
20. Təhlükəsizlik tədbirlərinin tətbiqinə xitam verilməsi.

Ədəbiyyat:

1. Azərbaycan Respublikasının «Əməliyyat-axtarış fəaliyyəti haqqında» Qanunu. 28 oktyabr 1999-cu il. mad. 6, 7, 9, 17.
2. Azərbaycan Respublikasının Cinayət Məcəlləsi. Bakı, 2000. mad. 72, 233-3, 316.
3. Azərbaycan Respublikasının «Rabitə haqqında» Qanunu. 20 iyun 1997-ci il. mad. 31-1.
4. Azərbaycan Respublikasının «Cinayət prosesində iştirak edən şəxslərin dövlət müdafiəsi haqqında» Qanunu. 1 dekabr 1998-ci il. mad. 3, 6-21.
5. Ş.Hüseynov, B.Əliyev, E.İsmayılov. «Əməliyyat-axtarış fəaliyyəti haqqında» Qanun sxemlərdə və əməliyyat-axtarış qanunvericiliyi». Dərs vəsaiti. Bakı, 2008. səh. 36, 37, 69-75.
6. F.Muradov, N.Salmanzadə. «Cinayət-axtarış hüququnun əsasları». Dərs vəsaiti. Bakı, 2014. səh. 286-302.
7. F.Muradov, N.Salmanzadə. «Cinayət-axtarış hüququnun əsasları. 100 suala 100 cavab». Dərs vəsaiti. Bakı, 2014. səh. 125-132.
8. F.Muradov, N.Salmanzadə. «Cinayət-axtarış hüququnun əsasları. Sxemlər albomu». Dərs vəsaiti. Bakı, 2015. səh. 113-120.
9. F.Məmmədov, M.Mustafayev. «Cinayət-axtarış hüququnun əsasları». Dərs vəsaiti. Bakı, 2002. səh. 108-120.

10. Ş.Hüseynov və başq. «Daxili işlər orqanlarının əməliyyat-axtarış fəaliyyəti». (Ümumi və Xüsusi hissə). Dərs vəsaiti. Bakı, 2011. səh. 125-157

11. A.Ö.Şumilov. «Osnovi uqolovno-rozısknoqo prava». Uçebnoe posobie. Moskva, 2000, str. 106-114.

12. K.K.Qorəinov, V.S.Ovçinskiy, Q.K.Sinilov. «Teoriə operativno-rozısknoy deätelğnosti». Uçebnik. Moskva, 2010. str. 208-229.

MÖVZU 11.

Əməliyyat-axtarış fəaliyyətinə nəzarət.

Seminar məşğələ sualları:

1. Əməliyyat-axtarış fəaliyyətinə nəzarətin anlayışı, məqsədi, hüquqi əsasları və nəzarəti həyata keçirən subyektlər.
2. Əməliyyat-axtarış fəaliyyətinə məhkəmə nəzarəti.
3. Əməliyyat-axtarış fəaliyyətinə prokuror nəzarəti.
4. Əməliyyat-axtarış fəaliyyətinə idarə nəzarəti.

Metodiki göstərişlər

Məşğələnin məqsədi:

1. Əməliyyat-axtarış fəaliyyətinə nəzarətin məqsədi, hüquqi əsasları və nəzarəti həyata keçirən subyektlər barədə biliklər əldə etmək.
2. Əməliyyat-axtarış fəaliyyətinə məhkəmə, prokuror və idarə nəzarətinin mahiyyətini, həyata keçirilməsinin ümumi əsaslarını öyrənmək.

Mövzuya hazırlaşarkən, tövsiyə olunmuş ədəbiyyatlara və normativ hüquqi aktlara istinad etməklə, onun öyrənilməsinin məqsədini, DİO əməkdaşlarının fəaliyyətində əhəmiyyətini təhlil etmək lazımdır.

Seminar məşğələsinin birinci sualına hazırlaşarkən, əməliyyat-axtarış fəaliyyətinə nəzarətin anlayışı, mahiyyəti təhlil olunmalı, nəzarətin məqsədi, növləri və nəzarəti həyata keçirən subyektlər barədə biliklər əldə olunmalıdır. Sual üzrə idarədaxili, idarə-dənkənar nəzarətin mahiyyəti, qanunverici, icra hakimiyyəti orqanlarının nəzarəti, bu sahədə onların səlahiyyətləri, o cümlədən maliyyə vəsaitlərinin xərclənməsinə nəzarətlə bağlı məsələlər barədə biliklər də öyrənilməlidir.

Seminar məşğələsinin ikinci sualı üzrə əməliyyat-axtarış fəaliyyətinin məhkəmə nəzarətinin predmeti, hüquqi əsasları və bu nəzarətin həyata keçirilmə qaydası öyrənilməlidir. Bununla əlaqədar, «Əməliyyat-axtarış fəaliyyəti haqqında» Azərbaycan Respublikası Qanununun 10 və 19.1-ci və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 445-448-ci maddələri üzrə təhlillər aparılmalıdır.

Seminar məşğələsinin üçüncü sualına hazırlaşarkən, «Əməliyyat-axtarış fəaliyyəti haqqında» Azərbaycan Respublikası Qanununun 20-ci maddəsi təhlil olunmalı, əməliyyat-axtarış fəaliyyətinə prokuror nəzarətinin predmeti, hüquqi əsasları, məqsədi, həyata keçirilmə qaydası və şərtləri barədə biliklər əldə olunmalıdır.

Seminar məşğələsinin dördüncü sualı üzrə «Əməliyyat-axtarış fəaliyyəti haqqında» Azərbaycan Respublikası Qanununun 19-cu maddəsi təhlil olunmalıdır. Təhlil zamanı eyni zamanda əməliyyat-axtarış fəaliyyətinə bu fəaliyyəti həyata keçirən subyektlərin rəhbərləri tərəfindən nəzarətin təşkili, həyata keçirilməsi ilə əlaqədar biliklər əldə olunmalıdır. Sual öyrənilərkən, idarə nəzarətinin formaları, növləri ayırı-ayrılıqda araşdırılmalıdır.

Seminar məşğələ üzrə tapşırıqlar:

1. Mövzu üzrə tövsiyə edilmiş ədəbiyyatları, normativ hüquqi aktları oxumaq, seminar məşğələ sualları üzrə hazırlaşmaq və konspektləşdirmək.

2. Azərbaycan Respublikasının «Əməliyyat-axtarış fəaliyyəti haqqında» Qanununun 19,19-1 və 20-ci maddələrini əzbər öyrənmək.

Özünüoxlama sualları:

1. Əməliyyat-axtarış fəaliyyətinə nəzarətin anlayışı.
2. Əməliyyat-axtarış fəaliyyətinə nəzarətin hüquqi əsasları.
3. Əməliyyat-axtarış fəaliyyətinə nəzarətin məqsədi.
4. Əməliyyat-axtarış fəaliyyətinə nəzarətin növləri.
5. Əməliyyat-axtarış fəaliyyətinə idarədənəknar nəzarət.
6. Əməliyyat-axtarış fəaliyyətinə idarədənəknar nəzarəti həyata keçirən subyektlər.
7. Əməliyyat-axtarış fəaliyyətində maliyyə vəsaitlərinin xərclənməsinə nəzarət.
8. Əməliyyat-axtarış fəaliyyətinə qanunverici orqanın nəzarəti.
9. Əməliyyat-axtarış fəaliyyətinə icra hakimiyyəti orqanlarının nəzarəti.

10. Əməliyyat-axtarış fəaliyyətinə məhkəmə nəzarətinin hüquqi əsasları.

11. Əməliyyat-axtarış fəaliyyətinə məhkəmə nəzarətinin predmeti.

12. Əməliyyat-axtarış fəaliyyətinə məhkəmə nəzarətinin həyata keçirilməsi qaydası.

13. Əməliyyat-axtarış fəaliyyətinə prokuror nəzarətinin hüquqi əsası.

14. Əməliyyat-axtarış fəaliyyətinə prokuror nəzarətinin predmeti.

15. Əməliyyat-axtarış fəaliyyətinə prokuror nəzarətinin həyata keçirilmə qaydası.

16. Əməliyyat-axtarış fəaliyyətinə idarə nəzarəti və onun hüquqi əsası.

17. Əməliyyat-axtarış fəaliyyətinə idarə nəzarətinin formaları.

18. Əməliyyat-axtarış fəaliyyətinə idarə nəzarətinin növləri.

19. Əməliyyat-axtarış fəaliyyətinə ilkin nəzarət.

20. Əməliyyat-axtarış fəaliyyətinə cari və sonrakı nəzarət.

Ədəbiyyat:

1. Azərbaycan Respublikasının «Əməliyyat-axtarış fəaliyyəti haqqında» Qanunu. 28 oktyabr 1999-cu il. mad. 19-21.

2. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsi. Bakı, 2000. mad. 442-452.

3. Azərbaycan Respublikasının «Prokurorluq haqqında» Qanunu. 07 dekabr 1999-cu il. mad. 18.

4. Azərbaycan Respublikası DİN-in əmri ilə təsdiq edilmiş «DİO-da vətəndaşların müraciətlərinə baxılması haqqında» Təlimat.

5. Ş.Hüseynov, B.Əliyev, E.İsmayılov. «Əməliyyat-axtarış fəaliyyəti haqqında» Qanun sxemlərdə və əməliyyat-axtarış qanunvericiliyi». Dərs vəsaiti. Bakı, 2008. səh. 78-84.

6. F.Muradov, N.Salmanzadə. «Cinayət-axtarış hüququnun əsasları». Dərs vəsaiti. Bakı, 2014. səh. 302-321.

7. F.Muradov, N.Salmanzadə. «Cinayət-axtarış hüququnun əsasları. 100 suala 100 cavab». Dərs vəsaiti. Bakı, 2014. səh. 132-137.

8.F.Muradov, N.Salmanzadə. «Cinayət-axtarış hüququnun əsasları. Sxemlər albomu». Dərs vəsaiti. Bakı, 2015. səh. 121-130.

9.X.Bayramzadə. «Əməliyyat-axtarış fəaliyyətinə nəzarət». Dərs vəsaiti. Bakı, 2007.

10. Ş.Hüseynov və başqaları. «Əməliyyat-axtarış fəaliyyətinin əsasları». I kitab. Dərs vəsaiti. Bakı, 2008. səh. 276-301.

11. Ş.Hüseynov, R.Nəsirov, E.Muradov. «Əməliyyat-axtarış fəaliyyətinin əsasları». Dərs vəsaiti. Bakı, 2008. səh. 195-223.

12. A.Ö.Şumilov. «Osnovi uqolovno-rozısknoqo prava». Uçebnoe posobie. Moskva, 2000.

REFERAT VƏ SƏRBƏST İŞLƏR

Sərbəst işlərin (sillabusların) mövzuları

№	Mövzular	İcra müddətinin son tarixi
1	Cinayət-axtarış hüququnun anlayışı, predmeti və metodları.	tədris semestrinin 5-ci həftəsi
2	Cinayət-axtarış hüququnun prinsipləri.	tədris semestrinin 6-cı həftəsi
3	Cinayət-axtarış hüququnun mənbələri.	tədris semestrinin 7-ci həftəsi
4	Cinayət-axtarış hüquq münasibətləri.	tədris semestrinin 8-ci həftəsi
5	Əməliyyat-axtarış fəaliyyətinin	tədris semestrinin

	subyektləri.	9-cu həftəsi
6	Vətəndaşların konstitusion hüquqlarını məhdudlaşdırmayan əməliyyat-axtarış tədbirləri.	tədris semestrinin 10-cu həftəsi
7	Vətəndaşların konstitusion hüquqlarını məhdudlaşdıran əməliyyat-axtarış tədbirləri.	tədris semestrinin 11-ci həftəsi
8	Əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi üçün səbəblər və əsaslar.	tədris semestrinin 12-ci həftəsi
9	Əməliyyat-qeydiyyat işi və əməliyyat-axtarış tədbirlərinin nəticələrindən istifadə olunması.	tədris semestrinin 13-cü həftəsi
10	Əməliyyat-axtarış fəaliyyətinin subyektlərinə kömək göstərilməs.	tədris semestrinin 14-cü həftəsi

Tədris semestri ərzində kursantlara 10 sərbəst iş tapşırığı verilir. Hər tapşırığın yerinə yetirilməsi 1 balla qiymətləndirilir.

Sərbəst işin yazılı formada həcmi 3-4 səhifə olmalıdır.

Hər bir sərbəst iş kursantın fərdi fikirlərinin məcmusu olduğuna görə, plagiat yolverilməzdir. Sərbəst işlər cədvəldə qeyd olunmuş son tarixədək təqdim olunmalıdır. Son tarixdən sonra təqdim olunan sərbəst işlər səbəbindən asılı olmayaraq nəzərə alınmayacaq.

Mövzu1.

Cinayət-axtarış hüququnun anlayışı, predmeti, metodları və sistemi.

Referat mövzuları:

1. Cinayət-axtarış hüququnun predmeti və metodları.
2. Əməliyyat-axtarış fəaliyyəti dövlətin təşkilati-hüquqi fəaliyyət formasıdır.
3. Cinayət-axtarış hüququ hüquq sisteminin müstəqil sahəsi kimi.

Sərbəst işlər (sillabus)

1. Cinayət-axtarış hüququnun anlayışı və mahiyyəti.
2. Cinayət-axtarış hüququnun tənzipetmə predmeti.
3. Cinayət-axtarış hüququnun tənzipetmə metodları.
4. Cinayət-axtarış hüququnun tənzipetmə predmetinin elementləri.
5. Cinayət-axtarış hüququnun hüquq sahəsi sistemində yeri.
6. Cinayət-axtarış hüququnu hüquq sahəsi kimi xarakterizə edən amillər.
7. Cinayət-axtarış hüququnun konstitusiya hüququ ilə əlaqəsi.
8. Cinayət-axtarış hüququnun cinayət hüququ ilə əlaqəsi.
9. Cinayət-axtarış hüququnun cinayət-prosessual hüquqla əlaqəsi.

10. Cinayət-axtarış hüququnun mülki hüquqla əlaqəsi.
11. Cinayət-axtarış hüququnun inzibati hüquqla əlaqəsi.
12. Əməliyyat-axtarış fəaliyyətinin anlayışı və onu xarakterizə edən əsas xüsusiyyətlər.
13. Əməliyyat-axtarış fəaliyyətinin məqsədi və onun mahiyyəti.
14. Əməliyyat-axtarış fəaliyyətinin vəzifələri və onların mahiyyəti.
15. Cinayət-axtarış hüququ elminin anlayışı və predmeti.
16. Cinayət-axtarış hüququ elminin vəzifələri və onların mahiyyəti.
17. Cinayət-axtarış hüququ elminin prinsipləri və onların mahiyyəti.
18. Cinayət-axtarış hüququ elmində tarixilik prinsipinin mahiyyəti.
19. Cinayət-axtarış hüququ elmində elmlilik prinsipinin mahiyyəti.
20. Cinayət-axtarış hüququ elmində obyektivlik prinsipinin mahiyyəti.
21. Cinayət-axtarış hüququ elmində sistemlilik prinsipinin mahiyyəti.
22. «Cinayət-axtarış hüququnun əsasları» fənninin predmeti və sistemi.

Mövzu 2.

Cinayət-axtarış hüququnun prinsipləri.

Referat mövzuları:

1. Cinayət-axtarış hüququnun ümumhüquqi prinsipləri.
2. Cinayət-axtarış hüququnun sahələrarası prinsipləri.
3. Cinayət-axtarış hüququnun sahəvi prinsipləri.

Sərbəst işlər (sillabus)

1. Cinayət-axtarış hüququnun prinsiplərinin anlayışı və mahiyyəti.
2. Cinayət-axtarış hüququnun prinsiplərinin hüquqi tənzimləmədə əhəmiyyəti.
3. Cinayət-axtarış hüququnun prinsiplərinin rolu.
4. Cinayət-axtarış hüququnun qanunla müəyyən olunmuş prinsipləri və onların mahiyyəti.
5. Cinayət-axtarış hüququnun təcrübi fəaliyyətdə formalaşmış prinsipləri və onların mahiyyəti.
6. Cinayət-axtarış hüququnun ümumhüquqi prinsiplərinin sistemi və mahiyyəti.
7. Qanunçuluq prinsipi və onun mahiyyəti.
8. Humanistlik prinsipi və onun mahiyyəti.
9. İnsan hüquq və azadlıqlarına hörmət prinsipi və onun mahiyyəti.
10. Əməliyyat-axtarış fəaliyyətində insan hüquq və azadlıqlarının təmin olunmasının formaları.
11. Əməliyyat-axtarış fəaliyyətində insan hüquq və azadlıqlarının təmini üçün qanunvericilikdə təsbit olunmuş təminatlar.

12. İnsan hüquq və azadlıqlarının təmin olunması ilə əlaqədar «Əməliyyat-axtarış fəaliyyəti haqqında» Qanunda təsbit olunmuş qadağalar.

13. ƏAF subyektlərinin hərəkəti nəticəsində hüquqları pozulmuş şəxslərin şikayət hüququnun təmin edilməsi, onun hüquqi əsası.

14. ƏAF subyektlərinin hərəkəti nəticəsində hüquqları pozulmuş şəxslərin şikayətlərinə baxılması.

15. Əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsində bərabərlik.

16. Cinayət-axtarış hüququnda aşkarlıq prinsipi və onun mahiyyəti.

17. Cinayət-axtarış hüququnun sahələrarası və sahəvi prinsipləri, onların sistemi.

18. Konspirasiya prinsipi və onun mahiyyəti.

19. Aşkar və gizli iş üsullarının uzlaşdırılması prinsipi və onun mahiyyəti.

20. Həmləvərlik prinsipi və onun mahiyyəti.

21. Müvafiqlik prinsipi və onun mahiyyəti.

22. Planlılıq prinsipi və onun mahiyyəti.

23. Obyektivlik və tamlıq prinsipi.

24. Operativlik prinsipi və onun mahiyyəti.

25. Nəzarət prinsipi və onun mahiyyəti.

Mövzu 3.

Cinayət-axtarış hüququnun mənbələri.

Referat mövzuları:

1. Əməliyyat-axtarış fəaliyyəti haqqında qanunvericilik.
2. Cinayət-axtarış hüquq normaları.
3. Əməliyyat-axtarış fəaliyyətinin həyata keçirilməsi ilə bağlı hüquqi münasibətləri tənzimləyən qanunqüvvəli normativ hüquqi aktlar.

Sərbəst işlər (sillabus)

1. Cinayət-axtarış hüququnun mənbələrinin anlayışı və ümumi səciyyəsi.
2. Cinayət-axtarış hüququnun mənbələrinin təsnifatı və növləri.
3. Normativ hüquqi aktlar cinayət-axtarış hüququnun mənbəyi kimi.
4. Normativ müqavilələr cinayət-axtarış hüququnun mənbəyi kimi.
5. Cinayət-axtarış hüququnun milli-hüquqi mənbələri.
6. Cinayət-axtarış hüququnun beynəlxalq-hüquqi mənbələri.
7. Cinayət-axtarış hüququnun universal və regional əhəmiyyətli beynəlxalq-hüquqi mənbələri.
8. İkitərəfli və çoxtərəfli sazişlər cinayət-axtarış hüququnun mənbəyi kimi.
9. Cinayət-axtarış hüququnun əsas mənbələri və onların mahiyyəti.
10. Cinayət-axtarış hüququnun əlavə (törəmə) mənbələri və onların mahiyyəti.
11. Əməliyyat-axtarış fəaliyyətinin hüquqi əsaslarının anlayışı və təsnifatı.

12.Əməliyyat-axtarış fəaliyyətinin hüquqi nizamlanma səviyyəsi.

13.Azərbaycan Respublikasının Konstitusiyası əməliyyat-axtarış fəaliyyətinin hüquqi əsası kimi.

14.«Əməliyyat-axtarış fəaliyyəti haqqında» Azərbaycan Respublikası Qanununun təyinatı və strukturu.

15.«Əməliyyat-axtarış fəaliyyəti haqqında» Azərbaycan Respublikası Qanununun zamana və məkana görə qüvvəsi.

16.Əməliyyat-axtarış fəaliyyətinin həyata keçirilməsi ilə bağlı hüquqi münasibətləri nizamlayan qanunqüvvəli normativ hüquqi aktların sistemi.

17.Əməliyyat-axtarış fəaliyyətinin həyata keçirilməsi ilə bağlı hüquqi münasibətləri nizamlayan Azərbaycan Respublikası Prezidentinin normativ hüquqi aktları.

18.Əməliyyat-axtarış fəaliyyətinin həyata keçirilməsi ilə bağlı hüquqi münasibətləri nizamlayan Azərbaycan Respublikası Nazirlər Kabinetinin normativ hüquqi aktları.

19.Əməliyyat-axtarış fəaliyyəti subyektlərinin normativ hüquqi aktları.

20.Cinayət-axtarış hüquq normalarının anlayışı və quruluşu.

21.Cinayət-axtarış hüququnun göndərici və blanket normaları.

22. Cinayət-axtarış hüququnun sadə, mürəkkəb və alternativ normaları.

23.Cinayət-axtarış hüquq normalarının təsnifatı və növləri.

24.Tənzimləmə predmetinə görə cinayət-axtarış hüquq normalarının növləri.

25.Hüquqi məzmununa görə cinayət-axtarış hüquq normalarının növləri.

26.Cinayət-axtarış hüququnun xüsusiləşmiş normaları.

Mövzu 4.

Cinayət-axtarış hüquq münasibətləri.

Referat mövzuları:

1. Cinayət-axtarış hüquq münasibətlərinin quruluşu və tərkib elementləri.
2. Cinayət-axtarış hüquq münasibətlərinin təsnifatı və növləri.

Sərbəst işlər (sillabus)

1. Cinayət-axtarış hüquq münasibətlərinin anlayışı və mahiyyəti.
2. Cinayət-axtarış hüquq münasibətlərinin sistemliliyi.
3. Cinayət-axtarış hüquq münasibətlərinin cinayət və cinayət-prosessual hüquq münasibətləri ilə əlaqəsi.
4. Cinayət-axtarış hüquq münasibətlərinin yaranması, dəyişməsi və xitam olunmasının xüsusiyyətləri.
5. Cinayət-axtarış hüquq münasibətlərinin quruluşu və tərkib elementləri.
6. Cinayət-axtarış hüquq münasibətlərinin subyektivi.
7. Cinayət-axtarış hüquq münasibətlərinin obyektivi.
8. Cinayət-axtarış hüquq münasibətlərini yaranan hüquqi faktlar.
9. Cinayət-axtarış hüquq münasibətlərinin yaranmasına əsas olan hərəkətlər.
10. Cinayət-axtarış hüquq münasibətlərinin yaranmasına əsas olan hadisələr.
11. Cinayət-axtarış hüquq münasibətlərinin əsas xüsusiyyətləri.
12. Cinayət-axtarış hüquq münasibətlərinin subyektlərinin təsnifatı.
13. Cinayət-axtarış hüquq münasibətlərinin subyektivi ilə əməliyyat-axtarış fəaliyyətinin subyektinin fərqi.
14. Cinayət-axtarış hüquq münasibətlərinin təsnifatı və növləri.

15.Hüquqi məzmununa görə cinayət-axtarış hüquq münasibətlərinin növləri.

16.Hüquqi faktların xarakterinə görə cinayət-axtarış hüquq münasibətlərinin növləri.

17.Münasibətlərin xarakterinə görə cinayət-axtarış hüquq münasibətlərinin növləri.

18.Əhatə dairəsinə görə cinayət-axtarış hüquq münasibətlərinin növləri.

19.Tabelilik üzrə (şaquli xətt üzrə) yaranan cinayət-axtarış hüquq münasibətləri.

20.Bərabərhüquqlu subyektlər arasında yaranan (üfüqi xətt üzrə) cinayət-axtarış hüquq münasibətləri.

Mövzu5.

Əməliyyat-axtarış fəaliyyətinin subyektləri.

Referat mövzuları:

1. Əməliyyat-axtarış fəaliyyətinin subyektləri və onların təsnifatı.
2. Əməliyyat-axtarış fəaliyyəti subyektlərinin vəzifələri, hüququ və səlahiyyət həddi.
3. Əməliyyat-axtarış fəaliyyəti subyektlərinin hüquqi və sosial müdafiəsi.

Sərbəst işlər (sillabus)

1. Əməliyyat-axtarış fəaliyyəti subyektlərinin anlayışı və təsnifatı.
2. Əməliyyat-axtarış fəaliyyəti subyektlərinin vəzifələri və onların mahiyyəti.
3. Əməliyyat-axtarış fəaliyyəti subyektlərinin hüquqları və onların mahiyyəti.
4. Əməliyyat-axtarış fəaliyyəti subyektlərinin səlahiyyət həddi və onun mahiyyəti.
5. Əməliyyat-axtarış fəaliyyəti subyektlərinin səlahiyyət bölgüsü və onun hüquqi əsası.
6. Təhqiqatçı əməliyyat-axtarış fəaliyyətinin subyekt kimi və onun hüquqi əsası.
7. Əməliyyat-axtarış fəaliyyətinin subyektləri hesab olunan vəzifəli şəxslərin məsuliyyəti və onun hüquqi əsası.
8. Əməliyyat-axtarış fəaliyyəti subyektlərinin maddi-texniki və maliyyə təminatı.
9. Əməliyyat-axtarış fəaliyyətini həyata keçirən şəxslərin sosial müdafiəsi tədbirləri və onun hüquqi əsası.
10. Əməliyyat-axtarış fəaliyyəti subyektlərinin hüquqi müdafiəsi.
11. Əməliyyat-axtarış fəaliyyətini həyata keçirən şəxslər barədə tətbiq edilən təhlükəsizlik tədbirləri.

12. Əməliyyat-axtarış fəaliyyətini həyata keçirən şəxslər barədə təhlükəsizlik tədbirlərinin tətbiqi və ləğv edilməsi qaydası.

13. Əməliyyat-axtarış fəaliyyətini həyata keçirən şəxslərin dövlət icbari sığortası və onlara müavinatların ödənilməsi.

14. Əməliyyat-axtarış fəaliyyətinin həyata keçirilməsi zamanı əmr və göstərişlərin icra olunması xüsusiyyətləri.

15. Əməliyyat-axtarış fəaliyyətini həyata keçirən orqanlar və onların sistemi.

16. Daxili işlər orqanlarının cinayət-axtarış xidmətləri və onların əsas vəzifələri.

17. Cinayət-axtarış xidmətlərinin işinin təşkilinin prinsipləri.

18. Daxili işlər orqanlarında əməliyyat-axtarış fəaliyyətini tam həcmdə həyata keçirən orqanlar.

19. Daxili işlər orqanlarında əməliyyat-axtarış fəaliyyətini məhdud həcmdə həyata keçirən orqanlar.

20. Əməliyyat-axtarış fəaliyyətini həyata keçirən vəzifəli şəxslər.

Mövzu6.

Vətəndaşların konstitusion hüquqlarını məhdudlaşdırmayan əməliyyat-axtarış tədbirləri.

Referat mövzuları:

1. Əməliyyat-axtarış tədbirlərinin anlayışı, hüquqi əsasları, təsnifatı və növləri.
2. Vətəndaşların konstitusion hüquqlarını məhdudlaşdırmayan əməliyyat-axtarış tədbirlərinin mahiyyəti.
3. Əməliyyat-axtarış tədbirlərinin tətbiqinin şərtləri.

Sərbəst işlər (sillabus)

1. Əməliyyat-axtarış tədbirlərinin anlayışı və mahiyyəti.
2. Əməliyyat-axtarış tədbirlərinin təsnifatı və növləri.
3. Əməliyyat-axtarış tədbirlərinin hüquqi əsasları.
4. Əməliyyat-texniki tədbirlər, onların mahiyyəti.
5. Konstitusion hüquqları məhdudlaşdırmayan əməliyyat-axtarış tədbirlərinin növləri və səciyyəvi xüsusiyyətləri.
6. Vətəndaşların sorğusu əməliyyat-axtarış tədbirinin mahiyyəti.
7. Soraqlaşma əməliyyat-axtarış tədbirinin mahiyyəti.
8. Məhkumların məktublarının yoxlanılması əməliyyat-axtarış tədbirinin mahiyyəti.
9. Şəxsiyyətin eyniləşdirilməsi əməliyyat-axtarış tədbirinin mahiyyəti.
10. Nəqliyyat vasitələrinə baxış keçirilməsi əməliyyat-axtarış tədbirinin mahiyyəti.
11. Binaların, o cümlədən yaşayış yerlərinin, hasarlanmış tikinti obyektlərinin, qurğuların, torpaq sahələrinin, nəqliyyat vasitələrinin və digər obyektlərin müşahidəsi.
12. Nəzarət qaydasında mal alınması əməliyyat-axtarış tədbirinin mahiyyəti.
13. Nəzarətli göndəriş əməliyyat-axtarış tədbirinin mahiyyəti.
14. Müqayisəli tədqiq üçün nümunənin toplanması əməliyyat-axtarış tədbirinin mahiyyəti.
15. Cinayətkar qruplara və ya kriminogen obyektlərə daxil edilmə əməliyyat-axtarış tədbirinin mahiyyəti.

16. Hüquqi şəxsin yaradılması əməliyyat-axtarış tədbirinin mahiyyəti.

17. Əşya və sənədlərin tədqiqi əməliyyat-axtarış tədbirinin mahiyyəti.

18. Əməliyyat eksperimenti, yəni cinayətkar fəaliyyəti təqlid edən davranış modelinin tətbiqi əməliyyat-axtarış tədbirinin mahiyyəti.

19. Əməliyyat-axtarış tədbirlərinin həyata keçirilmə qaydası və onun hüquqi əsası.

20. Əməliyyat-axtarış tədbirlərinin tətbiqi zamanı texniki vasitələrdən istifadə olunmasının şərtləri və hüquqi əsası.

Mövzu7.

Vətəndaşların konstitusion hüquqlarını məhdudlaşdıran əməliyyat-axtarış tədbirləri.

Referat mövzuları:

1. Telefon danışmalarına qulaqasma və texniki rabitə kanallarından, digər texniki vasitələrdən informasiyanın çıxarılması.

2. Binalara, o cümlədən yaşayış binalarına, habelə qapalı tikililərə, qurğulara, torpaq sahələrinə baxış keçirmə və mənzillərin müşahidə edilməsi.

3. Konstitusion hüquqları məhdudlaşdıran əməliyyat-axtarış tədbirlərinin tətbiqinin şərtləri və təşkili qaydaları.

Sərbəst işlər (sillabus)

1. Konstitusion hüquqları məhdudlaşdıran əməliyyat-axtarış tədbirləri və onların hüquqi əsası.

2. Telefon danışmalarına qulaqasma əməliyyat-axtarış tədbirinin mahiyyəti, obyektı və onu həyata keçirən subyektlər.

3. Telefon danışmalarına qulaqasma əməliyyat-axtarış tədbirinin mahiyyəti, obyektı və onu həyata keçirən subyektlər.

4. Poçt, teleqraf və digər göndərişlərin yoxlanılması əməliyyat-axtarış tədbirinin mahiyyəti.

5. Poçt, teleqraf və digər göndərişlərin yoxlanılması əməliyyat-axtarış tədbirini həyata keçirən subyektlər və bunun hüquqi əsası.

6. Texniki rabitə kanallarından və digər texniki vasitələrdən informasiyanın çıxarılması əməliyyat-axtarış tədbirinin mahiyyəti.

7. Texniki rabitə kanallarından və digər texniki vasitələrdən informasiyanın çıxarılması əməliyyat-axtarış tədbirini həyata keçirən subyektlər və bunun hüquqi əsası.

8. Binalara, o cümlədən yaşayış yerlərinə, hasarlanmış tikinti obyektlərinə, qurğulara və torpaq sahələrinə daxil olma və baxış keçirmə əməliyyat-axtarış tədbirinin mahiyyəti.

9. İnsanların güdülməsi əməliyyat-axtarış tədbirinin mahiyyəti.

10. İnsanların güdülməsi əməliyyat-axtarış tədbirinin obyektı və onu həyata keçirən subyektlər.

11. Texniki vasitələrdən istifadə etməklə və ya səs yazan, video, kino və digər çəkiliş cihazlarının quraşdırılması yolu ilə mənzilin müşahidə edilməsi.

12. Konstitusion hüquqları məhdudlaşdıran əməliyyat-axtarış tədbirlərinin tətbiqinin şərtləri.

13. Konstitusion hüquqları məhdudlaşdıran əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsinin təşkili.

14. Konstitusion hüquqları məhdudlaşdıran əməliyyat-axtarış tədbirlərinin tətbiqi ilə bağlı məhkəməyə müraciət edilməsi qaydası.

15. Konstitusion hüquqları məhdudlaşdıran əməliyyat-axtarış tədbirlərinin tətbiqi ilə bağlı vəsatətin tərtib olunması qaydası və ona verilən tələblər.

16. Konstitusion hüquqları məhdudlaşdıran əməliyyat-axtarış tədbirlərinin tətbiqi ilə bağlı müraciətlərə prokuror tərəfindən baxılması.

17. Konstitusion hüquqları məhdudlaşdıran əməliyyat-axtarış tədbirlərinin tətbiqi ilə bağlı müraciətlərə məhkəmədə baxılması.

18. Məhkəmə qərarı olmadan konstitusion hüquqları məhdudlaşdıran tədbirlərin tətbiq olunma şərtləri və qaydası.

19. Konstitusion hüquqları məhdudlaşdıran tədbirlərin tətbiqi barədə qərarın məzmunu və ona verilən tələblər.

20. Konstitusion hüquqları məhdudlaşdıran əməliyyat-texniki tədbirlərin həyata keçirilməsində ƏAF subyektlərinin səlahiyyət bölgüsü, onun hüquqi əsası.

Mövzu8.

Əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi üçün səbəblər və əsaslar.

Referat mövzuları:

1. Əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi üçün səbəblər.
2. Əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi üçün əsaslar.

Sərbəst işlər (sillabus)

1. Əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi üçün səbəblərin mahiyyəti və hüquqi əsası.

2. Əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi üçün əsasların mahiyyəti və hüquqi əsası.

3. Əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi üçün səbəblərin təsnifatı.

4. Fiziki şəxslərin ərizələrinin əməliyyat-axtarış tədbirinin həyata keçirilməsinin səbəbi kimi mahiyyəti.

5. Müəssisə, idarə və təşkilatların vəzifəli şəxslərinin müraciətlərinin əməliyyat-axtarış tədbirinin həyata keçirilməsinin səbəbi kimi mahiyyəti.

6. Kütləvi informasiya vasitələrində dərc olunmuş məlumatların əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsinin səbəbi kimi mahiyyəti.

7. Əməliyyat-axtarış fəaliyyətinin subyektlərinin bilavasitə əldə etdikləri məlumatların əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsinin səbəbi kimi mahiyyəti.

8. Əməliyyat-axtarış fəaliyyətinin digər subyektlərinin yazılı sorğularının əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsinin səbəbi kimi mahiyyəti.

9. Cinayət işləri üzrə təhqiqat və istintaqı aparan şəxslərin yazılı tapşırıqlarının əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsinin səbəbi kimi mahiyyəti.

10. Azərbaycan Respublikasının ali dövlət hakimiyyəti orqanlarını və xüsusi obyektləri mühafizə edən orqanların yazılı sorğularının əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsinin səbəbi kimi mahiyyəti.

11. Xarici dövlətlərin hüquq-mühafizə orqanlarının və ya müvafiq beynəlxalq təşkilatların sorğuları əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsinin səbəbi kimi.

12. Kəşfiyyat və əks-kəşfiyyat subyektlərinin yazılı sorğularının əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsinin səbəbi kimi mahiyyəti.

13. Əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsinin faktiki və hüquqi səbəbləri, onların mahiyyəti.

14. Əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsinə dair məhkəmə qərarları.

15. Əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsinə dair istintaq orqanlarının qərarları.

16. Əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsinə dair əməliyyat-axtarış fəaliyyətinin səlahiyyətli subyektlərinin qərarları.

17. Əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi barədə qərarın qəbul edildiyi hallar.

18. Əməliyyat-axtarış fəaliyyətində qəbul edilən qərarların növləri və onların mahiyyəti.

19. Əməliyyat-axtarış fəaliyyətində qəbul edilən qərarların formaları və onların mahiyyəti.

20. Əməliyyat-axtarış fəaliyyətində qəbul edilən qərarların tərkib hissələri və tərtib olunmasına verilən tələblər

Mövzu 9.

Əməliyyat-qeydiyyat işi və əməliyyat-axtarış tədbirlərinin nəticələrindən istifadə edilməsi.

Referat mövzuları:

1. Əməliyyat-axtarış fəaliyyətinin informasiya təminatının mahiyyəti və hüquqi əsası.

2. Əməliyyat uçotları.

3. Əməliyyat-qeydiyyat işi.

Sərbəst işlər (sillabus)

1. Əməliyyat-axtarış fəaliyyətinin informasiya təminatının anlayışı və mahiyyəti.

2. Əməliyyat-axtarış fəaliyyətinin informasiya təminatının hüquqi əsası və əhəmiyyəti .

3. Əməliyyat xarakterli informasiyalar və onların növləri.

4. Əməliyyat xarakterli informasiyaların əldə olunma mənbələri.

5. Əməliyyat xarakterli informasiyaların istifadə olunma istiqamətləri.

6. Əməliyyat xarakterli informasiyaların saxlanılması və sistemləşdirilməsi.

7. Daxili işlər orqanlarının əməliyyat uçotları və onun sistemi.

8. Əməliyyat uçotlarının obyektı və subyektı.

9.Əməliyyat uçotunu aparan orqanlar və onların vəzifələri.

10. Əməliyyat uçotlarına verilən tələblər.

11.Əməliyyat xarakterli informasiyaların mərkəzləşdirilmiş qaydada sistemləşdirilməsinin əhəmiyyəti.

12.Əməliyyat uçotları üzrə informasiyaların əldə olunma qaydası.

13. Müasir məlumat-axtarış sistemləri.

14. Əməliyyat-qeydiyyat işlərinin anlayışı və məqsədi.

15. Əməliyyat-qeydiyyat işləri üzrə işin təşkili və hüquqi əsası.

16.Əməliyyat-qeydiyyat işlərinin növləri və onların mahiyyəti.

17. Əməliyyat-qeydiyyat işlərinin başlanıldığı hallar.

18.Əməliyyat-qeydiyyat işləri üzrə icraata verilən tələblər və onun hüquqi əsası.

19. Əməliyyat-qeydiyyat işlərinin başlanılma əsasları.

20. Əməliyyat-qeydiyyat işlərinin xitam edilmə əsasları.

Mövzu 10.

Əməliyyat-axtarış fəaliyyətinin subyektlərinə kömək göstərilməsi.

Referat mövzuları:

1. Əməliyyat-axtarış fəaliyyətinin subyektlərinə kömək göstərilməsi
2. Əməliyyat-axtarış fəaliyyətinin subyektləri ilə əməkdaşlığın ümumi əsasları.

3. Əməliyyat-axtarış fəaliyyətində iştirak edən vətəndaşların hüquqi və sosial müdafiəsi.

Sərbəst işlər (sillabus)

1. Əməliyyat-axtarış fəaliyyətinin subyektlərinə kömək göstərilməsinin anlayışı və mahiyyəti.

2. Əməliyyat-axtarış fəaliyyətinin subyektlərinə kömək göstərilməsinin hüquqi əsasları.

3. Dövlət və yerli özünüidarəetmə orqanlarının vəzifəli şəxslərinin əməliyyat-axtarış fəaliyyətinin subyektlərinə kömək göstərməsi.

4. Əməliyyat-axtarış fəaliyyətinin subyektlərinə kömək göstərilməsinin əsas istiqamətləri.

5. Əməliyyat-axtarış fəaliyyətinin subyektlərinə kömək göstərilməsinin formaları.

6. Anonim köməklik və onun mahiyyəti.

7. Aşkar köməklik və onun mahiyyəti.

8. Konfidensial əməkdaşlıq və onun mahiyyəti.

9. Əməliyyat-axtarış fəaliyyətinin subyektlərinə kömək göstərilməsinin növləri.

10. Konfidensial əməkdaşlığın formaları.

11. Konfidensial əməkdaşlığı zəruri edən hallar.

12. Əvəzli və əvəzsiz əməkdaşlıq, onun mahiyyəti.

13. Müqavilə əsasında əməkdaşlığa cəlb etmə.

14. Konfidensial əməkdaşlığın xitam olunduğu hallar.

15. Əməliyyat-axtarış fəaliyyətində iştirak edən şəxslərin hüquqi müdafiəsi.

16. Əməliyyat-axtarış fəaliyyətində iştirak edən şəxslərin sosial müdafiəsi.

17. Əməliyyat-axtarış fəaliyyətində iştirak edən şəxslər barədə tətbiq edilən təhlükəsizlik tədbirləri və onun hüquqi əsası.

18. Əməliyyat-axtarış fəaliyyətində iştirak edən şəxslər barədə təhlükəsizlik tədbirlərinin tətbiq edilməsinin əsasları.

19. Əməliyyat-axtarış fəaliyyətində iştirak edən şəxslər barədə təhlükəsizlik tədbirlərinin tətbiqinə xitam verilməsi.

20. Əməliyyat-axtarış fəaliyyətinin subyektləri ilə əməkdaşlıq edən şəxslərin pensiya təminatı.

TÖVSIYƏ OLUNAN ƏDƏBİYYAT SİYAHISI

I. Normativ hüquqi aktlar

1. Azərbaycan Respublikasının Konstitusiyası, Bakı, 1995.
2. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsi. Bakı, 2000.
3. Azərbaycan Respublikasının Cinayət Məcəlləsi. Bakı, 2000.
4. Azərbaycan Respublikasının «Polis haqqında» Qanunu. Bakı, 28.10.1999.
5. Azərbaycan Respublikasının «ƏAF haqqında» Qanunu. Bakı, 28.10.1999.
6. Azərbaycan Respublikasının Gömrük Məcəlləsi. Bakı, 2011.
7. Azərbaycan Respublikasının Vergi Məcəlləsi. Bakı, 2012.
8. Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsi. Bakı, 2012.
9. Azərbaycan Respublikasının «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Qanunu. Bakı, 28.06.2005.
10. Azərbaycan Respublikasının «Vətəndaşların müraciətləri haqqında» Qanunu. Bakı, 30.09.2015.
11. Azərbaycan Respublikasının «Təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının və ya onların vəzifəli şəxslərinin qanunsuz hərəkətləri nəticəsində fiziki şəxslərə vurulmuş ziyanın ödənilməsi haqqında» Qanunu. Bakı, 29.12.1998.
12. Azərbaycan Respublikasının «İnformasiya əldə etmək haqqında» Qanunu. Bakı, 30.09.2005.
13. Azərbaycan Respublikasının «Prokurorluq haqqında» Qanunu. Bakı, 07.12.1999.
14. Azərbaycan Respublikasının «Məhkəmələr və hakimlər haqqında» Qanunu. Bakı, 10.06.1997.
15. Azərbaycan Respublikasının «Məhkəmə və hüquq-mühafizə orqanları işçilərinin dövlət müdafiəsi haqqında» Qanunu. Bakı, 11.12.1998.
16. Azərbaycan Respublikasının «Cinayət prosesində iştirak edən şəxslərin dövlət müdafiəsi haqqında» Qanunu. Bakı, 11.12.1998.

17. Azərbaycan Respublikasının «Normativ hüquqi aktlar haqqında» Qanunu. 21.12.2011.

18. Azərbaycan Respublikasının «Rabitə haqqında» Qanunu. 20. 07. 1997l.

18. Azərbaycan Respublikası Prezidentinin «Əməliyyat-axtarış fəaliyyəti haqqında» Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə» 11.11.1999-cu il tarixli Fərmanı.

19. Azərbaycan Respublikası Prezidentinin «Əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsində əməliyyat-axtarış subyektlərinin səlahiyyət bölgüsü haqqında» 19.06.2001-ci il tarixli Fərmanı.

20. Azərbaycan Respublikası Prezidentinin «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikası Qanununun icrasının təmin edilməsi barədə» 22.05.2007-ci il tarixli Fərmanı.

21. Azərbaycan Respublikası Prezidentinin «Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında» Azərbaycan Respublikası Qanununun və həmin qanunla təsdiq edilmiş Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin tətbiq edilməsi barədə» 25.08.2000-ci il tarixli Fərmanı.

22. Azərbaycan Respublikası Prezidentinin «Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi haqqında Əsasnaməsinin təsdiq edilməsi barədə» 30.06.2001-ci il tarixli Fərmanı.

23. Azərbaycan Respublikası Prezidentinin «Dövlət sirtinə aid edilən məlumatların siyahısı»nın təsdiq edilməsi haqqında 03.06.2005-ci il tarixli 248 nömrəli Fərmanı.

24. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin 10 avqust 2012-ci il tarixli Q18-001-12 nömrəli qərarı ilə təsdiq edilmiş «Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin normativ hüquqi aktlarının hazırlanması və qəbul edilməsi qaydalarına dair» Təlimat.

25. Azərbaycan Respublikası DİN-in 05 Q-2015-ci il tarixli qərarı ilə təsdiq edilmiş «Cinayətlərin qarşısının alınması, istintaqı və açılmasında DİO-nun struktur xidmət sahələrinin qarşılıqlı əlaqələrinin təşkilinə dair» Təlimat.

II.Dərslilər və dərş vəsailəri

- 1.F.Muradov, N.Salmanzadə. «Cinayət-axtarış hüququnun əsasları». Dərs vəsaiti. Bakı, 2014.
- 2.F.Muradov, N.Salmanzadə. «Cinayət-axtarış hüququnun əsasları. 100 suala 100 cavab». Dərs vəsaiti. Bakı, 2014.
- 3.F.Muradov, N.Salmanzadə. «Cinayət-axtarış hüququnun əsasları». Sxemlər albomu. Dərs vəsaiti. Bakı, 2015.
- 4.F.Məmmədov, M.Mustafayev. «Cinayət-axtarış hüququnun əsasları». Dərs vəsaiti. Bakı, 2002.
- 5.Ş.Hüseynov, R.Nəsirov, E.Muradov. «Əməliyyat-axtarış fəaliyyətinin əsasları». Dərs vəsaiti. Bakı, 2008.
6. K.Səlimov, Ş.Hüseynov. «Əməliyyat-axtarış fəaliyyətinin əsasları». Dərs vəsaiti. Bakı,2008.
- 7.Ş.İ.Hüseynov, K.N.Səlimov, F.H.Muradov. «Əməliyyat-axtarış fəaliyyəti». İmtahana hazırlıq üçün dərs vəsaiti. Bakı, 2007.
8. F.Muradov, N.Salmanzadə. «Daxili işlər orqanlarının əməliyyat-axtarış fəaliyyəti. 100 suala 100 cavab». Dərs vəsaiti. Bakı, 2014.
- 9.F.Muradov, N.Salmanzadə. «Əməliyyat-axtarış tədbirləri». Dərs vəsaiti. Bakı, 2015.
- 10.Ş.İ.Hüseynov, K.N.Səlimov, B.Ə.Əliyev. «Daxili işlər orqanlarının əməliyyat-axtarış fəaliyyəti» (Ümumi və Xüsusi hissə). Dərs vəsaiti. Bakı, 2011.
- 11.Ş.İ.Hüseynov, B.Ə.Əliyev, E.Y.İsmayılov. «Əməliyyat-axtarış fəaliyyəti haqqında» Qanun sxemlərdə və əməliyyat-axtarış qanunvericiliyi». Dərs vəsaiti. Bakı, 2008.
- 12.X.Ə.Bayramzadə. «Əməliyyat-axtarış fəaliyyətinə nəzarət». Dərs vəsaiti. Bakı, 2007.
- 13.V.V.Lazarev. «Ümumi hüquq və dövlət nəzəriyyəsi». Dərslük. Bakı, «Qanun» nəşriyyatı, 2007.
14. R.T.Mansurov. «Azərbaycan Respublikası milli təhlükəsizlik orqanlarının əməliyyat-axtarış fəaliyyətinin hüquqi tənzimlənməsi». Monoqrafiya. Bakı, 2005.
- 15.A.Ö.Şumilov. «Osnovı uqolovno-rozısknoqo prava». Uçebnoe posobie. Moskva, 2000.
- 16.A.A.Çuvilëv. «Operativno-rozısknoe pravo». Moskva, 2000.
- 17.A.Ö.Şumilov. «Naçalo uqolovno-rozısknoqo prava». Monoqrafiə. Moskva, 1998.

18.S.N.Zaxarüev. «Operativno-rozısknie meroprietiä. Obhie polojeniä». Sankt-Peterburq, 2004.

19.A.Ö.Şumilov. «Öridiçeskie osnovı operativno-rozısknix meroprietiüy». Uçebno-praktiçeskoe posobie. Moskva, 1999.

20.V.Ö.Qolubovskiy. «Teoretiçeskie i pravovie aspektı informaiionnoqo obespeçeniä operativno-rozısknoy deätelğnosti». Sankt-Peterburqskiy Universitet MVD Rossii, 2000.

21.N.A.Qromov, A.N.Quhin, N.V.Luqoveü, M.V.Ləmin. «DokA-zatelğstva, dokazivanie i ispolğzovanie rezulğtatov operativno-rozısknoy deätelğnosti». Uçebnoe posobie. Moskva, 2005.

22.M.A.Viniçenko, S.İ.Zaxarüev, V.İ.Roxlin. «Pravovaa reqlamentaüie ispolğzovaniä rezulğtatov operativno-rozısknoy deätelğnosti v uqolovnom sudoproizvodstve». Sankt-Peterburq, 2004.

23.S.S.Ovçinskiy. «Operativno-rozısknaä informaüie». Moskva, 2000.

III.Elmi məqalələr

1. Ş.İ.Hüseynov. «Əməliyyat-axtarış fəaliyyəti sahəsində qanunvericilikdə, onun tətbiqində və bu fəaliyyətə prokuror nəzarətinin həyata keçirilməsində olan bəzi problemlər və onların həllinin əsas istiqamətləri». «Qanun» jurnalı, № 4, 2002.

2. Ş.İ.Hüseynov, F.H.Muradov «DİO-da əməliyyat-axtarış fəaliyyəti nəzəriyyəsinin gələcək inkişafının əsas istiqamətləri». «Qanun» jurnalı, № 4, 2004.

3. Ş.İ.Hüseynov, F.H.Muradov. «DİO-da əməliyyat-axtarış fəaliyyətinin metodları ilə bağlı problemlər». AMEA Fəlsəfə və SHTİ. Elmi əsərlər, № 2 (4), 2006.

4. Ş.İ.Hüseynov «Əməliyyat-axtarış fəaliyyətinin metodları və əməliyyat-axtarış tədbirlərinin qarşılıqlı əlaqələrinin bəzi elmi-nəzəri və təcrübi aspektləri». AMEA Fəlsəfə və SHTİ, Azərbaycan Respublikası dövlət və hüquq quruculuğunun aktual problemləri. 16-cı buraxılış. Bakı, 2006.

5. Ş.İ. Hüseynov. «Əməliyyat-axtarış fəaliyyəti anlayışı və onun strukturu ilə bağlı aktual məsələlər». AMEA Fəlsəfə və SHTİ, elmi əsərlər, № 2(4). Bakı, 2006.

6. Ş.İ. Hüseynov, F.H. Muradov. «Narkotiklərlə bağlı cinayətlərin istintaqında əməliyyat-axtarış tədbirlərinin nəticələrindən istifadə edilməsi». AMEA Fəlsəfə və SHTİ. Elmi əsərlər, № 2-3 (9), 2007.

7. Ş.İ. Hüseynov, F.H. Muradov «Narkotiklərlə bağlı cinayətlərin istintaqında əməliyyat-axtarış tədbirlərinin nəticələrindən istifadə edilməsi». AMEA Fəlsəfə və SHTİ, elmi əsərlər, 18-ci buraxılış, № 2-3(9), Bakı, 2007.

8. F.H. Muradov, N.K. Salmanzadə. «Əməliyyat-axtarış fəaliyyəti subyektlərinə kömək göstərilməsinin hüquqi əsasları və formaları». Odlar yurdu Universitetinin elmi və pedaqoci xəbərləri. № 32, 2011.

9. F.H. Muradov, N.K. Salmanzadə. «Əməliyyat axtarışının mahiyyəti və əsas istiqamətləri». Polis Akademiyasının elmi xəbərləri. № 4(9), 2013.

10. F.H. Muradov, N.K. Salmanzadə. «Əməliyyat-axtarış tədbirlərinin nəticələrindən istifadə edilməsinin bəzi aktual problemləri» Polis Akademiyasının elmi xəbərləri. № 3, 2014.

11. N.K. Salmanzadə. «Əməliyyat-axtarış fəaliyyətinin həyata keçirilməsi ilə bağlı yaranan hüquq münasibətləri». DİN-in Məlumat bülleteni, №2, 2015.

12. N.K. Salmanzadə. «Əməliyyat-axtarış fəaliyyətində insan və vətəndaş hüquq və azadlıqlarının təmin olunmasının hüquqi tənzimlənməsi». Polis Akademiyasının elmi xəbərləri. №2, 2016.